

ΤΘΗΜΞ ΤΘΝΗΑ

XOCALI

HARAYI



TƏHMƏZ TƏNHA ŞƏMKİRLİ

Ə. 254318

## XOCALI HARAYI

(Poema)

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

Bakı-2010

Şair kitabların çap olunmasında, şəkillərin tapılmasında köməklik göstərən Alişov Nazim Nəcəfxan oğluna dərin minnətdarlığını bildirir

Redaktor: Şöhrət Səlimbəyli

**Ş-52. Təhməz Tənha Şəmkirli (Aliyev) "Xocalı harayı" "Avropa" nəşriyyatı, 2010, 128 səh.**

Təhməz Tənha Şəmkirli (Aliyev) Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur.

Ədəbiyyata uşaq vaxtından maraq göstərmişdir. Öz şerləri ilə keçmiş "Qırmızı Şamxor" rayon qəzeti ilə əlaqə saxlamışdır, bəzi şerləri dərc olunmuşdur.

Uzun müddət (31 il) orduda, Şimalda, qulluq etmiş və Çernobil qəzasının aradan qaldırılmasında iştirak edərək 2-ci qrup əllil olmuş, polkovnik-leytenant rütbasında qulluğunu başa vurmuşdur. Həyat yoldaşını itirərək tənha qalmışdır. Hazırda Prezident təqaüdçüsüdür.

Respublika yazıçıları birliyinin üzvüdür. "Şuşa faciəsi", "Soyqırım", "Şeirlər və nağıllar", "Ermanı vəhşilikləri", "Dövran", "Ermənilərlə üz-üzə" və "Şeirlər" kitablarının müəllifidir, 800-ə yaxın şeirləri, "Meydan", "Qan", "Həyat yolları", "Todan" poemaları işiq üzü görmüşdür. Vətənpərvərdir, öz xalqını, doğma yurdunu sevir.

Ş 4702060104 qrifli nəşr  
8032-2010

© T.Tənha, 2010

Seyr edin, dinləyin o ülviyyəti  
Zülmətlər içində qaldı Xocalı.  
Çarşıdı, vuruşdu qətiydi, qəti  
Od-alov içidə yandı Xocalı.

Qoy bizə həsədlə baxsın Avropa,  
Hər gün o şəhəri tutdular topa.  
Coxları həyatın verdilər bada,  
Özünü şimşek tək çaxdı Xocalı.

O zaman gördüğün çardaxlı damlar,  
Yerlə yeksan oldu qalibdir ağlar,  
O qarda boranda itdi oğullar,  
Öltüm pərdəsini çaldı Xocalı.

Həyətlər bomboşdur, qapılar bağlı,  
İnsan cəsədləri sinələr dağlı,  
Torpağı damğalı, sinəsi dağlı,  
Özünü odlara yaxdı Xocalı.

Artıq keçmiş idi haray salsa da,  
Çarəsi tapılmır xəstə olsa da,  
17 il keçibdir salan yox yada,  
Söz söhbət içində qaldı Xocalı.

Vərəqlə tarixi keçmişlərə bax,  
Diqqət et nə deyir keçmiş əşrlər,  
Neçə yer üzünə basıbdır ayaq  
Səndən soruşacaq dünyada bəşər.

Sən Xocalı qardaş susubsan niyə  
Matəm içindədir hər elin, oban,  
Soruşsan hamidan soyuq bir dillə,  
Səni zülmə saldı indiki zaman.

İçmədim suyundan, gəzmədim nahaq,  
Dağlar ətəyində quzu kəsmədim.  
Ehtiras düşkünü olmuşdum ancaq,  
Eşitdim, vaxtında gələ bilmədim.

Mənə deyirlər ki ağlama şair,  
Necə ağlamayım, ağlayır hamı,  
Sənin düşmənlərin ermənilərdir,  
Çekib sinəmizə o iztirabi.

Tutaq nəbzləri, soruşaq bir-bir,  
Dinləyək döyünen hər bir ürəyi,  
Bu ağrı dözməzdür, ürəkdən keşir  
Biz edə bilmədik lazımı köməyi

Deyirlər haray var Xocalıda axı,  
Dağlarda, düzlərdə itdi Xocalı.  
Gözləyir könülü mərd oğulları,  
Deməsinlər əldən getdi Xocalı.

Nə oldu ey dostum təslim oldun sən,  
Matəmə qərq oldu evin, eşiyin,  
İndi üz döndərib bizdən küsmüsən,  
Hardadır vuruşan o igidlərin.

Mənə deyirlər ki, şair utanma,  
Xocalı haqqında düzünü söylə,  
Çox şey desələr də, ona inanma,  
Söz-söhbət yayılar hər dildən-dilə.

20 il keçədə o ildən bəri,  
Sağalmır o köhnə ağır yaralar.  
Görəndə dağılmış mənzərləri,  
Ürəkdən çəkirəm böyük ağrılar.

Mən səndən yazıram əziz Xocalım  
Ürək dil açdıqca ağlayıram mən.  
Təpədə sərilən uşaq cəsədləri,  
Getmir gecə-gündüz gözüm önündən.

Mənə oyud verir hər yoldan ötən,  
Deyirlər bu dəhşət bir soyqırımdır.  
Qələm-kağız çatmaz yazmağı bilsən,  
Hər yada düşəndə insan ağlayır.

Baxıram hamiya cahanda şaddır,  
İllər gəlib keçir biz qocalıraq,  
Xocalı xəstədir, qəlbə qaradır,  
Biszə Xocalıdan uzaqlaşırıq.

Gəzen qarişqalar, uçan quşlar da,  
Hər qanad saxlayıb dayanan zaman,  
O dağlar başında uçan qartal da,  
Uçur uzaqlara gözlərdən bu an.

Xocalı xəstədir, bu gün can verir,  
Ordan haray gəlir Azərbaycana,  
Köməyə çağırır görün nə deyir,  
Bunu bilməlidir hər ata, ana.

Budaqdan asılmış hər körpə uşaq,  
Ya da buz bağlamış qarda analar,  
Köməyə çağırır ancaq və ancaq,  
Xocalı bağımız orda haray var.

Mənə deyirlər ki, nə vaxt biz gedək,  
Axı çox xəstədir.həli Xocalının,  
Şəhidlər deyir ki, qoy biz də bilək,  
Güclü qüdrəti var Azərbaycanın.

Yəqin kədərlisən sən də mən kimi,  
Oxucum, Xocalı yada düşəndə,  
Soluruq yas tutmuş bir çəmən kimi,  
Nə etdiq siz deyin 17 ildə.

Xocalı torpağı, insan nəfəsi,  
Bu torpaq söz açır qərinələrdən.  
Qulağımı gəlməsin erməni səsi,  
Bizə bəla olub o vəhişi düşmən.

Yazdığını faktlara diqqətlə baxın,  
Milləti tanınmaz cinsləri nədir,  
Erməni kim olub tarixi açın,  
Nədən əmələ gəlib, bunlar kimlərdir.

Onlar düşmənidir türk dünyasının  
Qoy bilsin cəmiyyət, eşitsin bəşər,  
Hardan kökü gəlir bu yaramazların,  
Bu haqda çox yazar məhşur alımlər.

Həmişə oyaq olun məsləhətim var  
Xocalı soyqırımı təkrar olmasın,  
Vaxt gələcək onlar oyanacaqlar,  
Bir də ölkəmizdə qırğın olmasın.

## I

O günləri Xocalıda  
Ev-eşiklər oda yandı.  
Uşaq-böyük öz qanında  
Oda-alova boyadı.  
Haray saldı dağ-drələr,  
Ölənə bax, qalana bax,  
Zümrümdən o meşələr,  
Batırıldı səslərdən qulaq.  
Xocalı dağ qucağında  
Can verirdi, yarasından,  
Təpələrdə, yarğanlarda,  
Ölmüş idi çoxlu insan.  
Başı kəsik, qol-qıçlar,  
Uşaq-böyük dolu idi,  
Şimaldan gəlmış alaylar,  
Zərbələri endirirdi.

Dəstə-dətə, qatar-qatar,  
Düşmən kəndi Xocalıya,  
Ermənilər, qonşu ruslar,  
Gəlirdilər saya-saya

## II

Bizim igid qəhrəmanlar  
Dağıldılar təpələrə.  
Az olsa da o silahlılar  
Birləşərək çəkdi nərə,  
Göy tutuldu, yer titrədi,  
Aləm qopdu vuruşmadan,  
Düşmən işlədirdi fəndi.  
Hər harayda töküldü qan.  
Torpaq bizim, ellər bizim  
Düşmən ələ keçirirdi,  
Dağlar bizim, çöllər bizim,  
Düşmən almaq istəyirdi.  
Mən öpürdüm hər çöpünü,  
Doğma yurdum Xocalının  
Düşmən isə sürüñürdü,  
Az qalırdı içsin qanın  
Nərildədi qoca dağlar,  
Qan içində o meşələr,  
Vuruşdurdu qəhrəmanlar.  
Gecə, gündüz, səhər-axşam.  
Gah bu tayı, gah o tayı.  
Düşmən tuturdu gülleyə  
Rus göndərən o alayı

Ermənilər tutdu ələ  
Qan götürdü dərələri  
Təpələrdə ət parçası,  
İnsan uşaq cəsədləri,  
Bürümüşdü hər tərəfi.  
Meyitlə doldu təpələr.  
Qaçana bax, yixilana bax,  
Yerə sərəlir körpələr,  
Ana qucağında uşaq,  
Əllərində avtomatlar,  
Uşaqlar dalınca qaçır,  
Ermənilər o zalımlar,  
Hər tərəfdə qırğın salır.

## III

Yaraqlandı oğullarımız,  
O da, sən də, mən də inan,  
Kimlərlə birdir qanımız  
Ayağa qalxdı Azərbaycan,  
Axı belə olmaz barı,  
Bu nə siyasetdir belə,  
Qoy bilsin dünya xalqları,  
Şüar olsun dildən-dilə  
And içdik biz varlığımıza,  
Aləm qarışdı bir-birinə,  
Dərs oldu hər oğul, qızı  
And içdilər dönə-dönə,  
Babalara, o bir Allaha,  
Tanrıdan istədi kömək,

Vətən biza dedi yaşa  
Vətən yolunda ölmək.  
Qəhrəmanlar yiğildilar,  
Toplaşdilar dağ-dərəyə,  
Hər şeyə hazır oldular  
Düşmənə cavab verməyə.

IV

Harada gördük o zülməti,  
Hansı eldə, obada biz,  
Parça, parça insan əti,  
Səpələnmiş ayaq, baş, diz,  
Gəlin gəzək yer üzünü,  
Kim törədib bu əzabı,  
Hansı rəhbər-de düzünü!  
Edib belə qan hesabı,  
Xocalının hər daşında,  
Nəzər salın qan izi var,  
İgid yatır torpağında,  
Uşaq böyük, mərd oğullar  
Gəlin gəzək dövlətləri,  
Taniş olaq insanlarla,  
Sorğu edək millətləri,  
Cavab verəcək inadla,  
Tüpürəcək ermənilərə.  
Gəlin baxaq tarixlərə,  
Yada düşsün sərkərdələr,  
Formalaşmış nəsillərə,  
Baxın kimdir mötəbərlər,

Kimlər salıb körpüleri.  
Böyük borular içində,  
Benzin töküb diri-diril  
Yandırıbdır dönə-dönə.  
Kim kəsibdir anaların,  
Od-alovla döşlərini,  
Siz ey millət, baxın, baxın.  
O tanınmaz ermənini,  
O, günləri gecə yarı  
Ulduzlağ oyatmışam,  
Xocalının harayları,  
Peyda olub səhər, axşam  
Millət dağılıb dağa daşa.  
O, qanmaz vəhşi əlindən,  
Ermənilər qoşa-qoça,  
O əl çəkmir vəhşilikdən.

V

O, Xocalı faciəsi,  
Dünyada çox amansızdır,  
Misallar çəkəcəm sizə,  
Qoy inansın bəşəriyyət.  
Şimalla gəldik üz-üzə.  
Unudulmaz bu siyaset  
Ayiq-sayıq yaşayaq biz,  
Necə ki, bizim çoxlu  
Düşmənlərimiz var,  
Açıq olsun gözlərimiz,  
Unutmasın xocalılar.

Güclü olaq biz də gərək,  
Xidmət edək ordumuza,  
Oyanmasın köpək düşmən,  
Dayanmayaq ağız-ağza.  
Mən söyləyim qulaq asın,  
Nələr törədib erməni,  
Baxın Xocalıya baxın.  
Genaşidi törədəni.

VI

20 faiz torpağımızı,  
İşgal edib ermənilər,  
Bunu görüruk hamımız,  
Yaddan çıxmaz həmin yerlər  
Min doqquz yüz doxsan iki,  
Fevralın 25-i idi,  
Həmin gecə verib itki,  
Xocalımız təslim oldu  
613 nəfər insan,  
Uşaq, qoca, körpə, qadın,  
Məhrum oldu həyatından,  
Qoy itməsin o yaddaşdan.  
Sən ey Xocalı şəhəri.  
Canımda bir hərarət var,  
Sən itirdin körpələri,  
Bu gündə ağlayır dağlar.  
106 qadının o gün,  
Həlak oldu Xocalıda  
Özün gözlərinlə gördün,  
Doldu insan cəsədləri,

8 hamilə qadını.  
Ermənilər doğradılar,  
Vəhişi kimi həmin anı,  
Körpəsini çıxardılar,  
Hansi dövlət edib bunu,  
Topal Teymur, ya Napolyon,  
Kim qoyubdur bu qanunu.  
Yuli Sezar, ya Çingiz xan.  
O Hitlerdən gəl soruşaq,  
Kim çox seçib oğlumu qızı.  
Mühəribənin qanunu var,  
Gəlin soruşaq hamidan,  
Harda olub bu bərqərar.  
Ermənilər özü kimdir,  
Bir tarixə yaxşı baxın.  
Əksəriyyəti pinəcidir,  
Bir onlara gəlin yaxın  
63 uşaq məhv oldu,  
Bizim qoca Xocalıda,  
Ermənilər hiylə qurdur.  
Plan çəkdi o şimalda.  
Baxın! Buna yaxşı baxın!  
Hardan gəlir bu siyaset,  
Sən, Xocalı oda yandın  
Lənət, pis qonşuya lənət,  
70 nəfər amansızca,  
Qətlə yetirildi o günlər.  
Düşmən qan içdi doyunca,  
Satılırdı o cəsədlər.  
Xariclərə satılırdı,

Uşaqların cəsədləri,  
Körpələrdən qan alındı,  
Atırdılar xəstələri.  
Hansı alimdən soruşaq,  
Varmı belə qanun-qayda,  
Hansı filosofu tapaq  
Gah o tayda, gah bu tayda.  
Bizə söyləsin ətraflı,  
Varmı belə, höküm barı,  
Kimdirquran qalmaqalı,  
Gəzək, dolanaq xalqları.

VI


İllər keçib bu söhbətdən,  
Hey dolanır, uzaqlaşır,  
Qara geymiş bu zülmətdən  
İnsan oğlu hey danışır.  
Düşündükcə bu haqda mən,  
Elə bil ki, canım gedir,  
Dolandıqca göz öündən,  
Elə bil ki məni kəsir,  
Erməni qenosidindən.  
Hara getsəm, nə danışsam,  
Nə söyləsəm, nə dolaşsam  
Yaddan çıxmaz o Xocalı.  
Məni sıxır səhər-axşam,  
O dərd, o qəm hər cəlalı.  
Gözlərimin içində baxır,  
Xocalının o kəndləri,

Göz yaşları sel tək axır,  
Biz köçsək də o elləri,  
Az qalırlar ayağa dursun,  
O təpənin döşündəki,  
Uşaq, körpə, qoca, cavan  
Çıxarılmış göz bəbəyi,  
İnsana oxşamır, insan,  
Biri qolsuz, biri gözsüz,  
Qulaq, burun kəsilmişdir,  
O təpənin döşündə düz,  
Ölülər var idi gözsüz.  
Baxın! Erməni vəhşilər,  
Nələr etmiş insanlarla,  
Şimaldan gəlmış əsgərlər,  
Rusyanın alaylarıyla  
Divan tutmuş Xocalıda  
Ev-eşiklər yandırıldı  
Torpağı yedilər onlar  
Ermənilər heç doymadı.  
Haray gəlir, haray gəlir  
Dünya buna nifrat edir

VII

1992-ci il 26 fevralda,  
Xocalını zəbt etdilər,  
Rus alayı hər silahda  
Yemədilər qan içdilər  
Xocalının nə canı var  
970 kvadrat sahəsi ilə


130 000 olmuş bərqərar  
Yaşayırdı öz yoluyla.  
Gəlin görək nə törətdi,  
366-cı alay.  
Moskvanın göstərişi idi,  
Xocalıya saldı haray  
Genosidin qurbanları  
613 nəfər oldu  
Qan götürdü yamacları,  
Alaylar şəhərə doldu,  
Əsir düşdü 1275 nəfər  
1113 nəfər alındı geri,  
Dünyanı götürdü kədər  
Dağılırdı SSRİ,  
Haray gəldi Xocalıdan,  
Qan töküür kömək edin  
Dağa-daşa düşüb insan  
Hoqqasıdır erməninin  
7 ailə tamamilə  
Yox olundu, tapılmadı  
O vaxt ermənilər ilə  
Belə şeylər yapılmışdı  
O zaman 27 ailədən  
Ancaq 1 nəfər tapıldı  
Ağır gündə qaldı Vətən  
Dağlar, dərələr yanındı  
230 ailə o gün,  
Ailə başçısını itirdi  
15-i yandırıldı özün  
Çünki onlar əsir idi



Qanqren oldu soyuqdan  
230 nəfər orda  
Uşaq, böyük, qoca, cavan  
Yarırdılar o dağları  
Haray götürdü meşələr  
Xocalıda haraya gəl  
Hücum çəkib ermənilər  
Alaylarla açdı cəncəl  
Baxın bu işlərə baxın  
Siz ey gələcək nəsillər  
Yazın, pozun unutmayın  
Nələr qan tökdü ermənilər.  
1988-ci ildə bu an  
3000 əhalisivardı  
1992-ci ildə öz sayından  
7 min əhalisivardı  
Yenə qırğın başlanıldı  
Azaldı onun miqdarı  
Bu nə oyun, nə plandı  
Moskva törətdi axı.

VIII

Sizə məlumat verim mən  
366-ci alaydan yenə.  
Göndərilmiş rus tərəfdən  
Başqa-başqa qonşunları  
O zamanlar hərbidəydim.  
Fırıldaqlar gördüm mən  
Mən də adı zabit idim



Eşidirdim ermənilərdən  
Nədir 366-cı alay  
Hələ 1985-ci il  
Gəncədən Xankəndə o ay  
Göndərildi həmən təxil  
1800 qulluqçusu vardi  
44-ü erməni idi barı  
Onlar güclü yaraqlıydı  
Vardı hər bir silahları  
Polkovnik Yuryi Sovinqorov  
Komandir təyin olunmuşdur  
O vaxtdan başlamışdır ov  
Bunu yazmaq uzun yoldur  
Əməliyyatda iştirakını  
Qiymətləndirdi Ermənistən.  
Komandir bilib haqqını,  
Xocalıda tökürdü qan.  
Sən ey mənim rus qardaşım  
Nəyi nəyə dəyişirsən?  
Ay mənim köhnə sirdaşım  
Qiymət kəsib qan içirsən  
Təkcə iştirakına görə  
20 litr spirt aldin.  
Böyük vətən müharibəsində  
Sən SSRİ-ni belə satdın  
Hər atəşə Xocalıda  
5 000 min manat sən payladın  
Hər ölümə 1000 manatdan  
Aldın axı necə doydun  
Haray saldın Xocalıya

Nərə cəkdin əsgərlərlə  
Ölüleri saya saya,  
Oyun açdın ermənilərlə  
Xocalıda həmin günlər.  
Öldürməyi, asıb kəsməyi  
Oqanyana tapsırdılar  
Mayor Nabokin rəhbərliyi  
Ələ aldı tökdü qanlar  
Nankor çıxmış həmin alay  
Bir çox kəndi zəbt elədi  
Xocalıya düşdü haray  
Ardı-arası kəsilmirdi  
Malibəyli, Kərkicahən  
Sırxanlılar, Qaradağlı  
Quşçular da getdi bu an  
Zəbt olundu hər parçası.  
Zaman bizi dara çəkdi  
Şimaldan gəlirdi əmr.  
Düşmən dağa çəkilirdi  
İnsan oldu adı dəmir.

IX

Gəlin görək nəyi vardi  
366-ci alayın  
Hər gün silah artırılırdı  
Mən deyəcəm sizsə sayın  
Erməninin hünəri deyil  
Soxulsun o Qarabağa,  
Buna heç etməzdi meyl

## Xocalı harayı

Yerevanlı heç bir diğa  
16 ədəd ZTR-i vardi  
19 PDM ilə  
Təzə tanklar aparılırdı  
12 tankla gəldi dilə  
350 rus, erməni  
Əsgərləri vuruşurdu  
Rusiyadan təzələrini  
Birləşdirib qovuşurdu  
Ayaq altda yandı torpaq  
İnsan insanı yeyirdi  
Vurulurdu qoca, uşaq  
Qalanlarsa plen idi  
2 yaşdan on beşədək  
Öldürülmüşdü 100 qədər  
43 qadın zülm çəkərək  
Məhv edildi o gün hədər  
Görünməmiş o qırğınlar  
Plan kimi davam etdi  
Mərkəzdən gələn qərarlar  
Hər gün yerinə yetirilirdi  
119 nəfər xəstə, qoca  
Asılmışdır ağaclarдан  
80 nəfər qoca-qoca  
Gizlənmişdir qorxusundan  
110 nəfər cavan əsgər  
Həlak oldu vuruşmada  
Ruslar ilə ermənilər  
Bayram etdi Yerəvanda  
Sizə çatdırım oxucum

## Təhməz Tənha Şəmkirli



Xocalı harayı

Olmayan əhvalatdan bir az  
Mən də sizə qardaş olum  
Bunu mən yazmasam olmaz  
Qenosidin faktorları  
Görün harda aşkar olur  
Bir dindirin insanları  
Harda gəmi batır dolur  
O Xocalı faciəsində  
92 nəfərin gözü çıxarılır  
13 nəfərin qolu kəsilir  
Bu deyilənlər adı faktdır  
Onlar vəhşi bir aləmdir  
12 hamilə qadının  
Qarnını kəsərək barı  
Çıxdıb kəsib uşağıın  
Cəsədini o vaxtları  
Bir tarixə nəzər salın  
Eramızdan çox-çox qabaq  
Erməni tarixinə baxın,  
Necə formalaşıb alçaq.  
Onalr vəhşi halda olub,  
İnsan əti yeyib barı  
Onalrı hər yerdən qovub  
Olmayıbdır heç yurdları.  
Yenə qalib ənənələr,  
Ermənilərdə bu günləri,  
Həmin vəhşiliyi ediblər  
Yada salıb o günləri  
38 nəfər burun qulaq  
Gözlər çıxardılıb bu an

Təhməz Tənha Şəmkirli



Qollar, qızıl ancaq,  
Kəsilmişdir insanlardan.  
Yer tərəndi, göy çaxnaşdı,  
Alqış dedi buna rəhbər,  
Harda idi xilaskarlar,  
Ümüd yoxdur, yoxdur inam  
Haray cəkdi Xocalılar,  
Baxırsan mat qalır insan  
Okean tək coşdu, daşdı,  
Zirehlənmiş qəhrəmanlar,  
Düşmən dağları aşdı  
İnandılar qələbə var  
Aşib, daşır fəlakətlər,  
Ya ölümdür, ya yaşamaq,  
Çox az idi bizimkilər,  
Pis hamardı gücsüz olmaq  
Düşmən gəlir quduz kimi  
Əllərində ölüm kürsü  
Haray götürüb aləmi  
Xocalımın ancaq özü  
Faşist cumur vəhşi təki,  
O uşaqdan, bu uşağa,  
Güllələyir çəngi-çəngi  
Qoymur körpəni qaçmaqa  
Ölür toraq,ölür insan  
Yaşa batıb o meşələr  
Cəllad faşist libasından,  
Geyinib vəhşilik edirlər  
Xocalıdan haray gelir.  
Köçür ömür, köçür həyat,



Güllə səsi nəfəs gəlir,  
Yasa batır göy kainat  
Qaçana bax, ölənə bax,  
İnsan gəmi kimi qaçı,  
Yoxdur kömək, yoxdur dayaq,  
Əlsiz insan nə bacarı.  
Qopur hər yanda tufanlar  
İntiqam eşqidir bəli!  
Dərə, təpə qalıb ağlar,  
Düşmən açır min əməli.  
Hər səhər açılan zaman,  
Düşmən düzür plenləri,  
Əlindəki qamçılara  
Döyürlər gənc gəlinləri,  
O insandır, o insandır  
Başa salın erməniləri.  
O gün mənim yadımadır,  
Dağ döşündə çobanları  
On-on beş erməni vardır,  
Çəkib üstə silahları  
Dolduraraq güllələrdən  
Nişan tutub baş çobana  
Ayaqlayıb təpiyindən,  
Qan tiküldü yana-yana  
Vur, vur deyə qanlı çoban,  
Çəkdi çomağını birdən,  
Vurdı ermənini bu an,  
Nərə çəkib o hündürdən.  
Zariyaraq o yaralı,  
Əlbəyaxa qalxdı çoban,



Erməni yarılı-yasaqlı.  
Atəş açdı avtomatdan.  
Yerə sərildi İbrahim,  
Qoyun-quzu qaçdı səsdən,  
Mənim dostum qoca əmim,  
Vəfat etdi o günlərdən,  
Qoyun itləri bu anda,  
Qartal kimi töküldülər  
Ermənilər həmin anda  
Səkkiz iti öldürdülər.  
Minə yaxın qoyun, quzu,  
Ermənilərə qurman oldu,  
Belə imiş yəqin arzu.  
Maşınlar gəldi dalbadal,  
Qoyunları yüklədilər,  
Həmin günü onlar dərhal,  
Yerəvana göndərdilər.  
Kim dözerdi belə dərdə,  
Faşist kimi o iblislər,  
Dərələrdə təpələrdə,  
İnsan qanı içirdilər.  
Ermənilər yeni ancaq  
Başlamışdır, hücum, ərəş,  
Evdə oturmuşdu Bayram,  
Ailəiyə gecə yarı,  
Evə daxil olub adam,  
Haray saldı birdən barı,  
-Ermənilər gəlir qaçın.  
Zirzəmidə gizlənin siz,  
Bəzi şeyləri yandırın,



Ələ keçməsin körpəmiz,  
Yoxsa asib gəsəcəklər,  
Oqanyanın əsgərləri.  
Yandırılır bütün kəndlər  
Aparırlar körpələri,  
- Deyib çıxdı evdən dərhal,  
Həmin adam qaça-qaça,  
Başlandı yenə qalmaqla,  
Min cür oyun aça-aça.  
Bayram kişi tez-tələsik,  
Tədbir gördü gizlənməyə,  
Ailəsiylə beş nəfərlik,  
Daxil oldu zirzəmiyə,  
Ermənilər evə doldu,  
Bir 10 nəfər saqqalılar,  
Dağıtdılar tamam yurdunu,  
Sındırıldı qab-qacaqlar.  
Səs-səmirsiz zirzəmidə  
Sixılmışdı körpə, yaşılı,  
İki nəfər 5 yaşında  
Qəlbi kinli. Gözü yaşılı,  
Ermənilər təbib yemək,  
Hərə bir az çörək yedi,  
- Gedək-deyə komandır tək,  
Guya o insafa gəldi.  
Ayağıyla təpiklədi,  
Çox şeyləri ayaq altda,  
Dodaq altı nəsə dedi,  
Bir diğaya o tapşırıdı  
- Yandırın evi! Əmr verdi

Onlar çıxdı evdən barı,  
Sarayan qayıtdı geri,  
Əlində -kibrət qutusu  
Yaxınlaşdı evə sarı,  
Ürəyində yox qorxusu,  
Şəkdi yandırmağa barı,  
-Dayan; dayan! Haray çəkdi,  
Bayram kişi zirzəmidən.  
Erməni qeyrətə gəldi,  
Ürək güldü sevincindən.  
-Ara dayan yandırmayın.  
Görək kimdir hazır olun,  
Tez olun onu çıxardin.  
Bayram kişi yorğun, yorğun.  
Üzə çıxdı zirzəmidən  
Əllərini qaldıraraq,  
Od yağırdı nəfəsindən,  
Elə bil ki, körpə uşaq  
Tutub onun əllərindən.  
On erməni düzülərək,  
Güldü o türk balasına,  
Bayram kişi qəhrəman tək,  
Baxdı oyana bu yanına.  
Bir kömək yox, bir əlac yox,  
Bayram kişi çox düşündü,  
Elə bil ki, yorğun-yorğun  
Tərpənirdi son görürdü,  
Yox idi Bakıdan kömək,  
Nə silah var nə bir insan,  
Yerəvandan qatil köpək,

Höküm verdi qərarından,  
Qırın, nə var Xocalıda,  
Yandırın ev-eşikləri,  
Azərbaycan torpağında.  
-Atəş açılmasın-deyə,  
Komandan göstəriş verdi.  
Götürün onu plenliyə,  
Lazım olar bizə-dedi.  
Bayram kişi razı oldu.  
Uşaqlara dəymədilər,  
Gözləri yaşı ilə doldu,  
Çox güldülər ermənilər.  
Bir yüz metr aralındı,  
Komandan bir güllə atdı,  
Evi atəslə yandırdı  
Bayram kişiyə çox baxdı,  
Evdən çıxdı güclü alov,  
O qışqırdıb dayanmadı,  
Başladı ovçularla ov,  
Hər yan od tutub yanındı.  
-Yox, yox orda uşaqlar var.  
Söndürün siz alovları,  
Ermənilər onu tutdular,  
Apardılar meşəyə sarı.  
Atıdlar külli dərəyə,  
Güllələdi ermənilər,  
Azərbaycan deyə-deyə,  
O göstərdi böyük hüner.  
Ev yanındı dayanmadan,  
Yüksəlirdi uşaq səsi,



Haray saldı Xocalıdan,  
Körpələrin son nəfəsi.  
Faşistlərin, iblislərin  
Yaddan çıxmaz əməlləri,  
Bütün bunlar bəs deyilmə,  
Genosidin əlaməti?

\*\*\*

Xocalıda haray vardır  
Yanır evlər meşəliklər,  
Bilirsən bu nə haraydır,  
Göydən töküür güllələr  
Bu gün məni yenə xəyal,  
Bu dünyani qananmiram,  
Elə bil ki, dayanıb lal,  
Öz-özümə inanmiram,  
Bu nə aləm nə fikirdir,  
Aparır dağlara məni  
Bu nə dövr zəmanədir  
Ölənə bax qırılana bax  
Xocalıda haray vardır,  
Ermənilər içib araq,  
Xocaliya qan ağladır,  
Odur gözəl çəmənlikdə,  
Çərgə düzüb 10 nəfəri,  
Meşəliyin ətəyində,  
Əzik-üzük pəlenləri,  
Səkkiz metr məsafədən  
Nişan tutur ermənilər,  
Gör nə günə qalib vətən,

Oyun açır o iblislər,  
Nə şənlik var, nə də bir səs,  
Torpaq bizim torpaqlardır,  
Əsəblərdən yoxdur nəfəs,  
Əmr verdi Qriqoryan,  
Uzandırsın əsirləri,  
Qol açılsın sağdan soldan,  
O çağırırdı tankistləri,  
Kim keçsə qollar üstündən,  
Verəcəyəm nə istəsə,  
Buna razı oldu onlar,  
Tank dayandı məsafədə,  
Gecikmədən xoddadılar,  
İrəllilədi sürət ilə,  
Tank altında qaldı qollar,  
Haray düşdü o düzlərə,  
Nələr oldu, orda nələr,  
Qollar bədəndən ayrıldı.  
Şadlıq üçün ermənilər,  
Göy ot üstə süfrə açdı,  
Araq gəldi, kabab gəldi,  
Elə bil ki, qəbrstandır,  
Sağ qalanlar güllələndi,  
Xocalıda haray vardır.  
Ağlayırdı o çinarlar  
O göy otlar saralırdı.  
Göy üzündə ağ buludlar,  
Elə bilki, qaralırdı,  
Vardi hələ qışın qarı,  
Yağış yağır, əsir külək,


10 nəfərin o qolları,  
Qaldı orda bir meyit tək.  
Nələr dedi bu əhvalat,  
Düşünürəm qəmli-qəmli,  
Xocalıda yoxdur həyat,  
Dağıdır ermənilər,  
Daha yoxdur abidələr.  
Şairlərin gözlərində,  
Elə bil ki dan sökülr.  
Qələmləri əllərində,  
Elə bilki yerə düşmür.  
Hani dünya, hani qanun,  
Bir eşidən bilən varmı,  
Dünyadan da bir soruşun,  
Belə vəhşilik olarmı,  
Bu nə faşizm dövrüdür,  
Ət tökülür parça-parça,  
Baxırsan nələr görünür,  
Dəli olursan baxdıqca,  
Ermənilər, ermənilər,  
Bir dayanın qonşu olaq,  
Adam yeyənlər.  
Qırılırlar böyük, uşaq.  
Azğın düşmən dayanmayıır.  
Xocalını talan edir.  
Uşaq, böyük qana batır,  
Qatil düşmən əl çəkməyir.



\*\*\*

Düşünürəm dərin-dərin,  
Hara baxır bu millətlər,  
Xəyala daldıqca mən,  
Hirslənirəm, əsir əllər,  
Odur yenə yaramazlar,  
Talan edir Xocalını,  
İçir millətin qanını.

-Saxla, saxla deyə bu an,  
Yol üstündə qoca kişi,  
Getmək üçün Xocalıdan,  
Pis halda görərək işi,  
Dayandırıdı o maşını,  
UAZ tipli yaşıl rəngdə,  
Gördü bu an 5 adamı,  
Oturmışdur içərisində,  
Zaman kişi başa düşdü,  
Oturanlar ermənidir,  
O tez çönüb sağa döndü,  
Qaçmaq üçün fürsət edir.  
Amma tez düşüb maşından,  
Erməni qabağını kəsdi,  
Vurdı qoluna avtomat,  
-Tez maşına otur - dedi,  
Zaman kişi əsə-əsə,  
Oturdu UAZ maşına,  
Nəfəsini kəsə-kəsə,  
Güclü tər gəldi alnına,  
Keçən ömrü vərəqlədi,  
Oldu kişi çox pərişan,



Yada düşdü o vaxtları,  
Erməniyə dostluq vaxtdan,  
Bir yerdə çörək kəsirdi,  
Xocalıda toy olanda,  
Oğluna sünət edərdi,  
Ermənilərlə yaşayanda,  
Dünya görmüş bir qocadan,  
Nə istəyir ermənilər,  
Dən tökülür saqqalından,  
-Türkəs -deyə ermənilər,  
Soruşurdular gülə-gülə,  
Zaman dayı hislərindən,  
Söz açmadı bu an hələ,  
Ermənilər mırıldadı,  
Öz dilində o zamanlar,  
Nə dedilər anlamadı,  
Zaman kişi bu zamanlar,  
Fikrə getdi qəlbə qara,  
O bağ salıb, güllər əkən,  
Fikir çekdi düşüb dara,  
Bir xəbər yox bizimkindən.  
Ermənilər damışındı,  
O zamanlar, asta-asta,  
Onlar çox yaxınlaşındı,  
Qiymət verib hər bir dosta,  
Çox keçmədi o zamandan,  
Maşın dayandı qəflətən,  
Hamı düşdü silahıyla,  
Onlarla düşdü bilmədən.  
Zaman kişi belə halda,

Ortada dayandı bir az,  
On erməni bu məqamda,  
Dövrəyə aldı onu tez.  
Podpolkovnik Ter-Petrosyan,  
Gəldi onun hüzuruna,  
Təpik vurdu ayağından,  
Əmr verdi komandana.  
- Soyun onun dərisini,  
Başdan başlayın əvvəlcə,  
Sonra yarın sinəsini,  
Öldürməyin mən gəlincə,  
Bir gülləni mən də atım,  
Türklərlə çox qisasım var,  
Budur mənim əsas andım,  
Qoy bu olsun bir yadigar.  
Podpolkovnik maşın ilə,  
Bir anlığa gözdən itdi,  
Mayor başladı əmələ,  
Əmri yerinə yetirdi,  
Zaman kişini bağladılar,  
İplə yoğun bir ağaca,  
Xəncərləri çıxardılar,  
Haray düşdü o yamacə  
Başdan başa başladı soymağa,  
Kiçik kizir o Manukyan,  
Səs-küy düşdü qonşu dağa,  
Zaman kişinin ahından.  
Qatillər oyun açıldılar,  
Bu an gülən düşmənə bax,  
Nə insaf var, nə vicdan var.

Xocalı harayı



Torture in captivity.



№ 44 ♂

Təhməz Tənha Şəmkirli



№ 45 ♂

Qan tökülür soyulduqca,  
 Zaman kişi ölüb gedir,  
 Can qalmayırlar soyulduqca.  
 Sən ey dünya gör bu nədir,  
 -Ara, bu, nə tez oldu, bax,  
 Deyə kizir əl saxladı,  
 Gəlin indi bunu açaq.  
 -Deyə güldü bu anları.  
 Açıdlar Zaman kişini,  
 Əl qolunu bağladılar.  
 -İndi atın getsin onu.  
 Yesin doysun o qarğalar,  
 Deyib qurtarib oyunu,  
 Şadlıq etdi bu an onlar,  
 Podpolkovnik gəldi baxdı,  
 Təriflədi əsgərləri,  
 Gözünə ildirim çaxdı,  
 Gördü soyulmuş dəriləri,  
 Köçəryanın törəmələri,  
 Faşistlikdən əl çəkmirdi,  
 4 adamı o günləri,  
 Bu metodla kəsdirmişdi,  
 Qan içində dağ, dərələr,  
 Boyanmışdı ölülərlə,  
 Genosidi törətdilər,  
 Məşğul idi min əməllə,  
 Buna inanmırkı dünya,  
 Avropadan, Asiyadan,  
 Gəlirdilər saya-saya,  
 O xristian dünyasından.

O zamankı dağ dərələr,  
 Dolmuş idi ölülərlə,  
 Hər ölkədən gəlirdilər.  
 Bir çoxları gülə-gülə,  
 Zaman özü yara çəkdi,  
 Imperiyanın siyaseti,  
 Bu imiş onların əhdisi,  
 Yeyirdilər insan əti,  
 Kəpəz, Qoşqar qucağında,  
 Biz əl verib, biz and içdik,  
 Adı bizə lazım vaxtda,  
 Əvəzini verəcəyik.  
 Axar çaylar, okeanlar,  
 Gələcəkdir güclü dalğa,  
 Adam yeyən o tayloronar,  
 Gələcək təslim olmağa,  
 Gəlin biz də birgə olaq,  
 Yumruq kimi polad təki,  
 Bu qisası unutmayaq,  
 İtirməyək mərhəməti.

\*\*\*

1988-ci ildən başlamış üsyən,  
 10 min facieli iş törətmüşdür,  
 Bunu yaxşı bilir qonşu Yerəvan,  
 Ən çoxu Xocalıda tətbiq etmişdir,  
 Xocalı faciisi XX əsrдə,  
 Ən geniş, ən qəddar faciə olmuş,  
 Belə bir faciə yer kürəsində,  
 Yeganə metodla, hadisə olmuş,

Xocalı Xankənddən 14 km-də,  
Şimal tərəfində yerləşmiş şəhər,  
O kiçik şəhərdir öz aləmində,  
Bunu yaxşı bilir dünyada bəşər.  
1992-ci ilin faciisinə qədər,  
Xocalıda 7 min əhali vardi,  
1989-cu ildən  
Xankəndə qaçaraq yuva salmışdı,  
Uşaq, böyük o gün öz ev-eşikdən,  
1992-ci il 25-i fevraldan,  
25-ə qədər gecədə,  
Silahlı qüvvələr Ermənistandan,  
Xankənddə yerləşən rus alayı ilə,  
Hücumla keşdilər güclü silahdan,  
O rus ordusunun köməyi ilə,  
Başladı günahsız xalqı qırmağa  
Ağla sığmayan əməlləriylə,  
Milləti qərq etdi hər daşa, dağa,  
366 alayla onlar.  
Dairəyə aldılar məngənə kimi,  
Uşaq, böyük, xəstə yandırıldılar,  
Bir gecə içində yandı Xocalı,  
Fevralın 26-ı saat 5 tamam,  
Xocalı alındı rus alayı ilə,  
Qaçıb canın qurtarmadı çox adam.  
Şəhəri tərk etdi minlərlə insan,  
Evlərdə hər şeyi qoyub qaçıdlar,  
Uşaq, böyük, xəstə quru canından,  
Dağlara, dərələrə qaçmalı oldular,  
Çoxu güllələnir; döyüldürdülər,

Əzab verildirdi hər bir insana,  
Uşaqlardan əsir götürürdülər,  
Öldürüldü bu an müxtəlif yolla,  
613-nəfər ayrı-ayrı yaşda  
487-nəfər əsir götürüldü,  
150-nəfərdən nə bir xəbər var,  
Taleyi bilinmir çox adamların,  
Bu gün axtarışlar davam etdirilir,  
Gözü yolda qalıb çox anaların,  
Oğlum, qızım deyə başını didir,  
Xəbəri olmayan doğmalarından.  
24-nəfəri körpə uşaqdır,  
Bir məlumat yoxdur 8 ailədən,  
300-dən çox ev yandırılmışdır.  
50 nəfər xüsusi qəddarlıqla,  
Öldürülmüş, onlardan yazacam sizə,  
Amansızlıqla qətlə yetirilən hala,  
Özünüz baxın oxucum gəlin üz-üzə,  
Misal çəkəcəyəm vəhşiliklərdən.  
Diri-diriyandırılan, insanlar olub,  
Göz çıxarmasından, qulaq kəsməsindən,  
Misal çəkəcəyəm yüzlərlə sizə,  
Körpə uşaqlardan gözlər çıxartmaq,  
Adı faktlar ilə gəlib üz-üzə,  
Mətəəl qalacaqsız bilib, oxuyaraq,  
Hamilə qadınları qarnını yarib,  
Uşaq çıxardarmış vəhşi erməni,  
Sonra eksperiment tək onu aparıb  
Götürüb satarmış cəsədlərini,  
Hələm danışmiram qoldan, qılçadan,

Necə ermənilər yandırarlarmış,  
Xörək bişirərlərmiş insan canından,  
Ürək, böyrək onlar ixrac edirmiş,  
Hər il 26-sı fevral ayında,  
“Xocalı faciəsi” qeyd olunur bəli,  
Milli məclis dedi öz qərarında,  
O vaxtdan qoyuldu onun təməli,  
25 fevraldan 1997-ci ildən,  
Xocalı şəhidlərinin xatirəsini  
Tarixdə əbədi saxlamaq üçün  
Sükut dəqiqəsi təyin olundu.  
Hər il unutmadan millətümiz  
Yad edir Xocalı şəhidlərini.

\*\*\*

Məcburam oxucum misal çəkməyə,  
Hansı vəhşiyiyi edib ermənilər,  
Ürəyim ağrıyır açıb deməyə  
Heç yaddan çıxarmı o vəhşiliklər,  
Girov götürülmüşdü 3 yaşlı oğlan,  
24.07.1993-cü il tarixi,  
Əliyev Xaqani Şövqlü oğlundan,  
Danışım, eşidin bir çox faktları,  
Xankənddə erməni həkimləriylə,  
Çıxarılmış bazu sümüyü onun,  
Nəticədə ömüürlük şikəstliyiylə,  
Oğlan məhrum olmuş öz həyatından.  
Ermənilər Nəzakət Məmmədovanın,  
Onun atasının gözü önünde,  
İşgəncə verərək kəsmiş qulaqların,



Gözünü çıxardıb elə bu anda,  
Sonra da kəsmişdir iki qolların.  
Benzin tökmək ilə yandırılmışdır,  
Qızın özünü 4 min dollara,  
Ruslara vermişdir guya ki paydır.  
31.03.92-ci ilin qışı  
Girov götürülmüş Arzu Hacıyev  
Aida Seropyan erməni həkimi  
Vuraraq naməlum, zəhərli iynə,  
İnvalit etmişdir ömürlük onu  
O vaxt girov düşmüş hərbi əsgərlər,  
Böyük zülmətlərə məruz qalırmış,  
Onlarla olunur çox vəhşiliklər.  
Tədbirlər, metodlar yaradıllırmış,  
Xocavənd rayonuun işğali vaxtı,  
117 nəfər həmin bir gündə,  
Xocalı şəhərinin sakinləriylə.  
Beynəlxalq hüququ pozaraq onlar,  
Riəyat etmədən heç bir normaya,  
Vəhşiliklər edirdi Xocalıya onlar,  
Tabe olunmurdu bu tay o taya.  
Cenevrə kosepsiyası başqa sənədlər,  
Yerinə yetirilmişdi ermənilərlə,  
Hər ölkədə olan diasporalar bu an,  
Nə tətbiq olunurdu gölmirdi dilə.  
Erməni əsirliyində Xocalı sakini,  
Əliməmmədov Faiq Şahmal oğlu ,  
Gəncənin adını Kirovabad kimi,  
Demədiyinə görə bu zamanları,  
Güllələnmiş idi bir düşmən kimi.

Əsirlikdə olan cavan bir oğlan,  
Xocalı sakini Əliməmmədov Arzu,  
Evdən çıxan zaman körpə əlində,  
Tutub saxlamışlar ermənilər onu,  
Uşağı əlindən alaraq dərhal,  
Arzunun əl-qolunu bağlayıb onlar,  
Şüşəni sindirib onlar dalbadal,  
Onun yeməsinə vadər etdilər,  
Şüşə kəsikləri kəsirdi bu an,  
Ağız-dodağını tamam bir anda,  
Onu təpikləyib oyan-bu yandan,  
Sonra qan tökdülər damarlarında.  
Uşaq qışqırırdı ata deyərək,  
Onu atmışdılар torpağın üstə,  
Oğlanın öldüyünü düşmən görərək,  
Əl çekdi vəhşilər həmin zamanda.  
487-nəfər şikəst olmuşdur,  
Təkcə Xocalıda o vəhşilərlə,  
8-ailə tamam tapılmaz olur.  
Uşaq, böyük, xəstə min cür əməllə.  
Orda turbaya doldurularaq,  
Benzinlə yandırılmış 25 uşaq.  
Uşaqlar üstündə cərrah apararaq,  
Eksperiment etmişdir erməni köpək,  
Yetim qalmışdır 130 uşaq bu zaman,  
Valideynlər öldürülüb gözü önünde,  
Yüzlərlə ev-eşik yandırılmışdır,  
Bunlar törədilmiş tək bir gecədə,  
56-nəfər işgəncərlə.  
Ermənilər ilə öldürülmüşdür,

Çoxları qaçsa da böyük hünərlə,  
O qarda, boranda donub ölmüşdür,  
Fevralın 25-dən 26-a keçən gecə,  
Erməni rus birləşmələriylə,  
Xankəndində qalmış motoalayla,  
366-ci alay güclü əsgərdən,  
Doldurmuşdur Xocalıya vəhşi bir halla,  
Səhər saat 5-də Xocalı alındı,  
Mühəsirəyə alındı bütün sakinləri,  
Hər şey alay ilə dağıdıldı, yandı.  
Oxucum bəlkə də yadınızdadı  
1992-ci il yanvar ayında  
Xocalıya axırıncı vertalyot gəldi  
Yanvarın 28-i o yerə endi,  
40- nəfər içində ölümə uğradı.  
Bu zaman nə işiq, nə isti vardı,  
Şəhər hər tərəfdən böhran içində,  
Yerli müdafiə dəstəsi vardı;  
Müdafiə olunurdu dağda, dərədə,  
Yanvarın 2-dən kəsildi hər şey,  
İşiq, su, qaz tamam yox idi,  
Ancaq dolmuşdur hərbi texnika,  
Ermənilər durmadan gəlib-gedirdi.  
Şəhərin müdafiəsi çox zəif idi,  
Ovçu tüfəngi ilə, avtomat ilə,  
Nə tank göndərildi, nə kömək gəldi,  
Söz-söhbət gedirdiancaq ki dildən,  
Xocalı dərddəydi, Xocalı xəstə,  
Gözləri yoldaydı, intizardaydı,  
Yazılıq təslim oldu gör nəyin üstə,




Nə bacısı vardı, nə qardaş vardı,  
Zaman dara çəkdi gənc Xocalını,  
Düşmən ayağında batdı Xocalı.  
Düşmən nişan aldı onun alnını,  
Elə bil gecələr yatdı Xocalı,  
Erməni kəndləri alırkı bir-bir.  
Bakıda gedirdi vəzifə davası,  
Bakı küçələri bilmird nədir,  
Hər şey dəyişmişdi öz libasını,  
Nə zəng çalırdılar, nə gəlib gedər,  
Müxalifət qoşuldulara vurmağa,  
Ziddiyət gedirdi Bakıda bu an,  
Dərdimiz qalxmışdı uca bir dağa.  
Xəbərimiz yox idi bizim Xocalıdan.  
Döyüş mövqeyini tutanda alay,  
Biz başa düşmürdük bu nə tədbirdir,  
Xocalıya düşəndə böyük bir haray  
Bizimkilər hələ edirdi fikir,  
Ermənidə yüksək texnika vardı,  
Biz məruz qalırdıq hər bir atəşə,  
Ermənilər hər şeyi qabaqlayırdı.  
Biz gec başlayardıq hər lazım işə.  
Şəhərə cumdular toplarla, tankla,  
“Alazan” tipli, zenit toplardan,  
2 saat atəsi davam etdirdilər,  
Erməni dəstəsi dəyişib bu zaman,  
İstiqamətə başladı o üç tərəfdən.  
Naxçıvanik kəndinin yaxınlığında,  
Qarşısı alındı qaçan millətin,  
Gülləyə tutuldu həmin bu anda,

Yolları kəsdilər ermənilər həmin,  
Millət itirdilər şoka düşərək,  
Dağlara, dərələrə üz tutdu millət,  
O qarda, boranda zülmə düşərək,  
Hərə bir tərəfə etdi hərəkət.  
Dolmuşdur insanla dağlı aşırımlar  
Əskəran-Naxçıvanik istiqamətində,  
İnsanlar düzlərə qurban oldular,  
Uşaq da, qoca da, böyük-kicik də  
Erməniləredirdi maral ovu tək  
Kim gedə bilmirdi öldürürdülər,  
Vəhşilik edərək erməni köpək,  
Meyitlə dolurdu çöllər, çəmənlər.  
Ermənilər seçilirdi kiçik bir dəstə,  
Ancaq qəddarlıqla məşğul olurdu.  
Hesabat verirdi Yerəvana onlar.  
Sizə misal çəkim adı faktdan,  
“Qəddar” dəstəsindən, vəhşilik haqda.  
Onlar məşğul idi insan vurmaqdan,  
İşgəncə vrməklə eyni zamanda  
1991-ci ilin payız ayında,  
Xocalı sakini, on beş yaşında,  
Rəhimov Araz Xocalıya gəlmış,  
İşə düzəlməyə gəlmışdı bu anda,  
Elektrik idi, çox düşüncəli,  
O gənc yaşlarında iş axtarırdı,  
Ermənilər açaraq min cür əməli,  
Hər addım başında təhlükə vardi,  
Həmin zamanlara bizim tərəfdən,  
Xocalıya köməklik edə bilmədik.

Hətta meyitləri götürməsindən,  
Erməni dəstəsini keçə bilmədik,  
Erməni dəstələri hey güclənirdi,  
Rastovdan köməyə gələn hərbiylə,  
Qarabağ göylərində çox üstün idi.  
Vertalyot, somalyot hərəkətləriylə.

\*\*\*

Xocalıda haray vardı,  
Səsdən batdı qulaqlar,  
Tanklar güclü səs salırdı,  
Uçaq, böyük qaçırdılar,  
1992-ci il,  
Hücum çəkdi ermənilər,  
25 fevral idı bil,  
Yanırkı evlər, meşələr,  
Fevral 25-i axşam,  
Saat 23 olardı,  
Rusyanın alayları,  
Şəhəri oda qaladı,  
Xocalıda vəhşiliklər,  
İşgəncələr qurtarmadı  
Quduzaşdı ermənilər.  
“İzvestiya” qəzetində,  
Belə bir məqalə vardı,  
13 mart 1992-ci ildə,  
Qırğıın haqda çox yazmışdı,  
Mayor Leonid Kravest,  
Yazdı ki, nələr gördüm.  
Mən şəxsən kiçik təpədə,



Xocalı harayı



60

Təhməz Tənha Şəmkirli



61

Gözlərimlə o gün özüm,  
Yüzə yaxın meyit vardı,  
Uşaq, böyük, kişi, qadın.  
Çoxları heç tanınmırıdı,  
Kəsmişdilər orda başın,  
Öldürülmüş uşaq, qoca,  
Burun qulaq kəsilmişdir,  
Qanım qaraldı baxdıqca,  
Düşündüm nə vəsilikdir,  
Meyitlərin içərisində,  
Qadın vardı qılçası yox,  
Uşaq vardı sifətində,  
Kəsik-kəsik sağ yeri yox.”  
Belə yazır cənab mayor,  
O adı bir məqalədə,  
Baxın, baxın odur,  
Nələr vardı o təpədə,  
Nələr yazır jurnalistlər,  
Tarixçilər, filosoflar,  
O törədilmiş genosidlər,  
Deyin hansı şeirə sıgar.  
O təpədə insan yatır,  
Uşaq, böyük qol, qılçasız  
İmpériyanın faktlarıdır,  
İndi gülür arsız-arsız,  
14 mart 1992-ci il,  
“Valer Aktuslı” jurnalı,  
Yazır onlardan həmin il,  
Xəbər verir terrorlardan,  
14 mart 1992-ci il



“Muxtar reqionda” o an,  
 Vəhşilik unudulan deyil,  
 O yazır çox açıq aydın,  
 Ermənilər nələr etdi,  
 “Muxtar reqionda” o gün,  
 Çöl-çəmənlər məhv edildi,  
 Asala və Suriyanın,  
 Livanda və çox dövlətdə,  
 Ermənilər öz silahın  
 Saxlayırdı o yerlərdə,  
 Jurnal yazar minlər ilə,  
 Müsəlman qırmışdı onlar,  
 Ermənilər dostlarıyla,  
 Çox əməliyyat apardılar.  
 Fikir verin yazanlara,  
 Yüzlərlə qəzet, jurnalda,  
 Söz-söhbət kəsmirdi ara,  
 Vəhşiliyin sırrı haqda,  
 İngiltərənin jurnalı,  
 “Fant nen nyus” adlı  
 Jurnalında faktları  
 Dərc etmişdir çox ağıllı,  
 “Xocalıda o zamanlar,  
 Neçə düşmən şəhərə doldu,  
 Vəhşiliyə başladılar,  
 Xocalıda olan qırğın  
 Çox fərqliydi başqasından.  
 Heç bir üzündə dünyanın,  
 Belə olmamışdır inan,  
 Bir oğlanı bağladılar,

Kənd içində bir ağaca,  
 Gözlərini çıxartdılar,  
 Doğradılar parça-parça,  
 Bir kişini dayandırıb,  
 Bağladılar əl-qolunu,  
 Dişlərini tam çıxardıb,  
 Sonra kəsdilər boynunu.  
 Hadisələr kəsilmirdi  
 Prosses hər gün gedirdi,  
 Vəhşiyə dönmüşdür onlar,  
 Patrik məqalədə yazar,  
 Bu vəhşilik faşizmdir,  
 Dünya buna necə baxır,  
 Axı bu bir genosiddir,  
 Törədirdi ermənilər.  
 O birləşmiş dəstələrlə,  
 Ruslar ilə birləşmələr,  
 Qan tökürdü yüzlər ilə,  
 Siz ey oxucum gəlin yaxın,  
 Tarixləri vərəqləyək,  
 Keçən müharibələrə baxın,  
 Belə edib hansı alçaq,  
 Xocalıdakı vəhşiliklər,  
 Harda olub açın deyin,  
 Nələr edib ermənilər,  
 Cəsədini satsın meyidin,  
 Üz dərisin soyub insanın,  
 Sonra da başını kəsmək,  
 Ermənilər içərdi qanın,  
 Sonra da gülmək sevinmək.


Jurnalistlər çox yazıqlar,  
Xocalının vəziyyətindən,  
Unudulmaz o qəzalar,  
Nə günlərdə yaşadı vətən,  
Xocalının sakinləri,  
Bu günə tək sağ qalanlar,  
Nə görmüşdür o günləri,  
Göz yaşıyla danışırlar,  
Bir qocadan soruşdum mən,  
Nə görmüsən, eşitmisən,  
O başladı gördüyündən,  
Şikəst oldun əllərimdən,  
O danışdı bir uşağı,  
Onlar yarıb sinəsini,  
Gülə-gül arsız-arsız,  
Çıxardılar ürəyini,  
Sonra kəsib bədənini,  
Yarğanlara tez atdır.  
Ana, bacı ağlaşırdı,  
Haray salib Xocaliya,  
Hərə bir yana qaçırdı,  
Kömək yox idi onlara,  
Baxın siz dünyaya baxın,  
Faciələrdən deyim size,  
Gəlin görün axın-axın,  
Kimlərlə gəldik üz-üzə,  
Ermənilər ölenləri,  
Bir yerə toplayırdılar,  
Qızıl, gümüş, saat, üzük,  
Ölmüşlərdə axtarırdılar,





Qətlə yetirilmiş körpələr,  
Daşınırdı Yerəvana,  
Onlarda olan cəsədlər,  
Satılırdı baha-baha,  
Heydərov Camal Əbdül oğlu,  
“Qaraqaya” deyilən yerdə,  
Qabağında kəsib yolu,  
Fermadan 100 metrlikdə,  
Diri-dirisi soyub dərisin,  
Eybəcər hala salmışlar,  
Sonra yarib bədənini,  
Hər şeyini atmışdilar,  
Həmin yerdə qeyri-adi,  
Çoxlu meyit tapılmışdır,  
Bir deyildi, beş deyildi,  
Baş, bədəni ayrılmışdı,  
Bəzi dərə təpələrdə,  
İnsan başları tapıldı,  
Hamısının gözləri üstə,  
Bir nişanə qalmamışdı,  
Heydərov Zahid Zülfüqar oğlu,  
Naxçıvanik kəndi yaxınında,  
O görmüşdü meyitləri,  
80 olardı sayınca,  
Qorxulu vəziyyətə salmış,  
Tanınmırıldı o meyitlər,  
Bundan çox razı qalmış,  
Sevinirdi ermənilər,  
Milis mayoru var idi,  
Arif Hacıyevdən soruşun,

Yaxın qohumları indi,  
Yaşamayır bu gün onun.  
Səlimov Fəxrəddin idi,  
Səlimov Mikayıl vardi,  
Ermənilər məhv etmişdi,  
Xocalıda nələr vardi.  
Haray vardi Xocalıda,  
Göy üzünə qara duman.  
Səs gəlirdi alovlardan,  
Qulaq batırıldı haraydan,  
Zaman bizi dara çəkdi,  
Tarix bizi çox sınadı,  
Ömrümüz yaman gördəldi,  
Zaman həmin o zamandı.  
Hansılardan misal çəkim,  
Birisindən, o yüzlərdən,  
Yazmağa qorxur əllərim,  
Nə günlərə qaldı vətən.  
Xocalıdan danişram,  
Dərələrdən, təpələrdən,  
Qolsuz, başsız ölülərdən,  
Gözlərimə inanmırıam,  
Meyitlər də səs qaldırır,  
Hamısı deyir mən burdayam,  
Ermənilər mirıldayı,  
Faşistlərə inanmırıam,  
Görün kim tərifləyir,  
Moskvadan o rəhbərlər,  
Hər gün yeni qərar verir,  
Rusiyadan ermənilər,





Mən hansından yazım sizə,  
Yüzlərlə ölen insandan,  
Təsəvvür edin özünüzə,  
Nə gündəydi Azərbaycan.  
Xocalı facisi vaxtı,  
56 nəfər qəddarlıqla,  
Yox oldu insan həyatı,  
Əlli insan itgin düşdü,  
Bu faktlardan təsdiq olur,  
Bütün dünya bunu gördü,  
Bu nə həyat, bu nə yoldur,  
Siz baxsanız meşələrə,  
Hər ağacda bir uşaq var,  
Nifrət olsun ermənilərə,  
Onlar bax kimi asıbdır,  
Qurban olsun o ruslara,  
Xaçaturlar, o xaciklər,  
Arxalanaraq onlara,  
Gizləniblər ermənilər.  
Bağışlayın siz də məni,  
Bir söhbəti açmaliyam,  
İnsan ətindən erməni,  
Xocalıda etdi bayram,  
Erməninin hərbisinə,  
Xörək verib doyuzdurdu,  
Körpə uşaq cəsədləri,  
Əsgərlərə bişirildi,  
Qocalar nələr danışır,  
Başdan, qoldan, qılçalardan,  
Gah dayanır, gah ağlayır,



Mən yanırdım inandıqcan.  
Bəli bu həqiqətlər vardır.


\*\*\*

Bir dəfə Xocalının bir küçəsində,  
50-60 erməni toplanmışdır,  
Bayram edirdilər həmin gündə,  
Erməni vəhşilər o gün necə var,  
Hər yanda atəşlər, yanır Xocalı,  
Dolanır səs-küylə tanklar, maşınlar,  
Dolmuşdur hər yana ölü, yaralı,  
Hər yanda əsgərlər piket qurmuşlar,  
Hazırlıq köçürdü böyük hünərlə,  
Düzülmüş əsgərlər verib əl-ələ,  
Nəzarət edirdi bu bayram günə,  
Bura gəlməliydi Zori Balayan,  
Yaxın dostu olan Xaçaturyanla,  
Söz verib yazacaq yeni mövzudan.  
Hazırdır yazın o canla başla.  
Çıxışlar, söhbətlər hazırlanırdı,  
Komandir Poqosyan rəhbərlik etdi,  
Göstərməyə hələm çox şeylər vardı,  
Hər nə lazımdı yerinə yetirdi.  
Kəsildi Xocalının dörd bir tərəfi,  
Düzüldü yollara toplar, piyadalar.  
Burda etməmişdir Poqosyan səhvi,  
Qoyuldu hər yana qanun qaydalar,  
Köçəryan vermişdi göstərişləri,  
Qarabağ balası prezident olan,  
Hamı hazır idi o gündən bəri,

Çox razı qalmışdı ondan Yerəvan,  
Artıq bu günləri belə bayramda,  
Stol açılmışdı yemək, içməklə,  
Burda generallar güclü sevinclə,  
Maşınlar durmuşduyol qıraqında,  
Dolmuş meyit ilə bu zamanları,  
On-on beş nəfəri ölmüş bir halda,  
Zore Balayana göstərmək bari,  
Sağda bir təpənin düzündə o gün,  
Düzülmüş meyitlər var idi bu an,  
Çoxların çıxarmış çanağın gözü,  
Çox şad olmaq üçün Zore Balayan,  
Xocalı çox cavan bu gözəl şəhər,  
Yerlə yeksan oldu bir neçə gündə,  
Bizə inanmadı dünyada bəşər,  
Xristian aləmi öz fikrində,  
Artıq çox keçmədi bahar çağında,  
Xocalıya daxil oldu qonaqlar,  
Kortst rəhbərlə 3-4 maşında,  
Maskirovka üçün əsgər paltarda,  
Düsdülər maşından bir 8 nəfər,  
Qabaqda Köçəryan iri addımla,  
General Poqosyanla tez görüşdülər,  
Zore Balayanla Xaçaturyanla,  
Sevinclər arzular günəş tək yandı,  
Dostlar bir bayram tək sevinirdilər,  
Elə bil Yerəvan qana boyandı,  
Hələm radioda xəbər verdilər.  
Köçəryan yanında öz dəstəsiylə.  
Qalxdı bir maşının üstünə hamısı,



Xocalı harayı



№ 78 əs

Təhməz Tənha Şəmkirli



№ 79 əs

Tribuna kimi istifadə ilə,  
 Açıdlar bu kiçik bayram iclası,  
 Üzünü əsgərlərə tutub bu zaman,  
 Çox sağ olun - dedi qəddar ürəkdən,  
 Xocalı bizimdi bunu biləsən,  
 Qarabağ bizimdir hələm əzəldən,  
 Var olsun xalqımız, torpaqlarımız,  
 İnanın quracayıq böyük bir vətən,  
 Sonra tribunaya Zore Balayan,  
 Köçəryan tərəfdən təklif olundu,  
 Hamı əl çaldılar o sağdan, soldan,  
 Hörmətlə qarşılıdı ermənilər onu,  
 Az qaldı ağlaşın Zore Balayan,  
 Əvvəlcə tutuldular, sonra açıldı,  
 Ermenilər güldü sağından, soldan,  
 -Dedi mən çox şadam bu qələbəyə,  
 "Nəhayət bir faiz qırıldı türklər.  
 Daha sözüm yoxdur sizə deməyə,  
 Çox sağ olun bizim əziz əsgərlər.  
 Sizdən yazacağam öz kitabında,  
 Dünya üzərində çoxdur erməni,  
 Biz gərək fərqlənək qisas almaqda,  
 Dənizdən-dənizə vurun qələbəni,  
 Baş kəsin, göz çıxarın bacaran qədər,  
 Qalmasın dünyada müsəlman xalqı,  
 Çəkdiyimiz əmək getməsin hədər,  
 Sağ olsun rus xalqı köməklik edir,  
 Bizi unutmayın dostlar, tanışlar,  
 Bizim düşmənimiz, qonşumuz türklər,  
 Sonra başa düşüb alçalacaqlar,

Zore Balayanın çıxış edərək,  
 Artıq qurtarmırkı vəhşinin sözü,  
 Hərdən bir yanlara fikir verərək,  
 Türklerdən it kimi qorxurdu özü,  
 Gözümüzün öündə yüzlərlə türklər,  
 Kəssələr yenə də "of" demərəm mən,  
 Kəsilsə cəsədlər, çıxsa da gözlər,  
 Mən də öldürərdim öz əllərimlə.  
 Artıq danışmağa qoymadı onu,  
 Köçəryan, Poqosyan işarə etdi,  
 İki nəfər əsgər yetirdi sonu,  
 Poqosyan bir şeyi elan da etdi.  
 Göstərmək lazımdır tədbirimiz var,  
 Polkovnik Minasyana əmr verildi,  
 Beş maşın meyitə tez dayandılar.  
 Bir-bir o ölürlər göstərildi.  
 Onlar baxdılar o insanlara,  
 On nəfər vardı hər bir maşında,  
 Baxdılar kəsilmiş qanlı başlara,  
 Var idi qılçasız, qolsuz burada,  
 Köçəryan, Balayan, Poqosyan, Xaturyan,  
 Baxdılar tanınmaz adamlara,  
 Nə qədər vəhşiymiş həyatda insan,  
 Düşdülər hamısı tribundan barı,  
 Sonra bir maşını dayandırdılar,  
 Gətirdilər ora bir gənc oğlanı,  
 Bir neçə erməni yaxınlaşaraq.  
 Təpiyin altına salaraq onu,  
 Çağırdılar yaxına Zore Balayani,  
 Dedilər bu türkdü sən, dilini kəs.

Sonra da kəsərsən onun başını,  
 Sual verdi - türksən, yoxsa erməni,  
 Oğlan qaldırmadı əfsus başını,  
 Sual təkrar oldu bir nəfəs-nəfəsə,  
 Balayan üz tutub hamiya baxdı,  
 Özü kəsməyərək xəncəri verdi,  
 "Türklər ürəklidir dərisi soyulmaz,"  
 -Deyərək generala işarə edib,  
 Kəsmək məsələsini Poqosyanı atdı,  
 Oğlunu maşına güclə söykəyib,  
 Başını maşına iplə bağladı,  
 Dilini oğlanın dartib çıxardı.  
 Dünya biri-birinə qarışdı bu an,  
 Əlləri, qolları tamam başıldı.  
 Dayanmayıb yenə cumdu Poqosyan,  
 Belə öldürərlər bizim türkləri,  
 - Deyərək, oğlunu kəsdi boğazdan.  
 General qızışdı, əsəbli halda,  
 Elə bil bu anda vəhşiyyə döndü,  
 -Başqa nəyiniz var göstərmək üçün,  
 Hansı tədbirlər var türklərə qarşı,  
 -Deyib saxlamadı Balayan özün.  
 Ağlılsız bir adam ötsə də yaşı.  
 Hamının yanında dedi öz sözün,  
 -Nə gücünüz çatır qırın türkləri,  
 Türk yaşadığı bizim yerlərdi,  
 Sözün qurtarmamış gəlib çatdalar,  
 Adı bir yer idi, göy ot, adı ağaclar,  
 Yenə gəlib çıxdı bir bağlı maşın.  
 Ordan bir qadını çölə atdilar,

Hamilə bir qadın, paltarları yox,  
 Soyuq qış zamanı fevral ayında,  
 Hami üz çevirdi utanıb ən çox,  
 Qadın gözlərini yumdu bu anda,  
 General Poqosyan hamiya baxdı,  
 Xəncəri çıxardıb, belə bir vaxt,  
 -Bu türk balasıdır işə başladı,  
 İndi doğuzdurum siz baxın buna,  
 Mənim türklər ilə intiqamım var,  
 Divan tutacağam Xocalı xalqına,  
 Qoy başa düşsünlər Yerəvanı onlar,  
 Bu an gülümşədi Zore Balayan,  
 Nə isə damışdı o dodaq altı.  
 Əlini gözünə tutdu Köçəryan.  
 "Belə şey çox olub bəli dünyada,  
 Poqasyan əl qolunu bağladı onun,  
 Uzatdı xəncəri qadına sari,  
 Hami döndü dala tab gətirmədi,  
 Polkovnik Neresyan yerə yıxıldı,  
 Həmin dəqiqə haray göyə yüksəldi,  
 Sonra qadın özü öldü qalmadı,  
 Uşaq diri idi səs saldı dərhal,  
 Dedilər uşağa bükün örtüyə,  
 Yerəvana çatdırın olmaz qalmaqla,  
 O türk balasıdır özü də oğlan,  
 Türklərdən yadigar olmasa olmaz.  
 Bunu belə dedi Zore Balayan,  
 Oğulsuz yaşamaz heç zaman Qafqaz.  
 Bəsdir epizodlar dedi general,  
 Belə vuruşuruq türklə bu günlər.



Olsa da dünyada bizlə qalmaqla,  
Vətən quracaqdır bizim ermənilər,  
Deyərək sözünü dedi Balayan,  
Yavaş-yavaş dəstə çıxdı Xocalıdan,  
Yaxındakı meşəliyə getdilər,  
Yemək-içmək hazır idi bu zaman,  
Toplaşdılar bu məclisə çox ermənilər,  
Xonça sərilmüşdir ayaq altına,  
İstəkli qonaqlar yığıldı bura,  
Şənlik təşkil oldu Zore Balayana.  
Əlini-əlinə alıb Köçəryan,  
Dolu çarpayını görüb sevindi,  
Üzünü generala tutub Balayan,  
Sağ ol deyib ona minnətdar etdi,  
Xaçtur Zoreyə baxıb gülərək,  
Dedi - ermənilər yaşayıb belə,  
Həmişə qələbə qazanıb gərək,  
Mehriban yaşayıb verib əl-ələ,  
Türkün üzərində qələbə çalmaq,  
Bizə adət olsun bu qəhrəmanlıq,  
Gəlin yer üzünə bunu çatdırıq,  
Məhv olsun dünyada müsəlmançılıq,  
Deyərək Xaçturyan sözünü qurtardı,  
Bir dəqiqə sükutu o təklif etdi,  
Hamı bir nəfər tək ayağa qalxdı,  
Sonra hamı belə yeməyə başladı,  
Xörəklər töküldü gah sağdan, soldan,  
Tonqal üstündə kabab çekildi.  
Sözünü başladı Zore Balayan,  
Hamı sükut ilə onu dinlədi,

-Mənim əzizlərim, xristianlar,  
Bizim məqsədimiz ancaq və ancaq,  
Dənizdən dənizə bütün yerlərdə,  
Erməni dünyası qurub yaratmaq.  
Qara dəniz, Krim, Xəzər körfəzi,  
Asetiya, Kabardin, Kürtstan,  
Volqa çayı, Qafqaz, Baltık dənizi,  
Hamısı bizimdir, bu gün, sabahdan,  
-Ara, dayan deyə -Köçəryan dedi,  
Yalandan danışma, düzünü danış  
Görək nə deyəcək o rus duması,  
Biz imperiyaya gəl edək alqış.  
-Deyərək, Poqosyan söhbəti kəsdi,  
Gördü sərخos olub bəzi quzdurlar,  
Dedilər araqdan içməyin bəsdi.  
Hər yemək-içməyin qaydası var.  
Xocalı bayramı, keçdi fərəhli,  
Meşə qırğında, o göy çəməndə,  
İnsan var doymayırla yemək içməklə,  
Bir də gördülər ki, bir dəstə gəlir,  
Əllərində tūfəng, belində naqan,  
Kimi isə tutub bura gətirilir,  
Hamı məətəl qaldı bu, nədir görən,  
Səriyyə Talibova idi, əsr düşmüşdü,  
Yanında 3 nəfər mexseti türkü,  
Qan tərin içidə hamısı büzüşmüş,  
Görünür susuzluq onları üzmiş.  
- Buraxın o qızı getsin evinə,  
Üç oğlan qurbanırd Ermənistana,  
Zore Balayansa söz alıb yenə,



Getdi əsirlərin düz qabağına,  
- Ara, bu türkləri mən öldürəcəm,  
Erməni qəbrinin üstündə barı,  
Başını qoyun tək kəsəcəm.  
Yadigar Yerəvana kəsək onları.  
Oturub 5 nəfər maşına bu an,  
Getdilər erməni qəbri üstünə,  
Kəsdilər onları boğazlarından,  
Sonra da benzini töküb üstünə,  
Böyük vəhşiliklə yandırıdı onlar.  
Sonra o komanda Yerəvana getdi,  
Belə keçirdilər qələbə gününü,

\*\*\*

Nə əlcək var idi, nə də ki corab,  
Papağım yox idi mənim başımda,  
Erməni qovmuşdur əlimdən alıb.  
Ondan mən soruşdum “indi necəsən”,  
Bu gün razısanmı gəlib çıxmışan,  
O açdı göynədi öz sinəsindən.  
Dedi “gör ürəyim çox şaddır inan”.  
“Raziyam ac qalım, susuz yaşayım,  
Təki vətənimdə ölüm, bu günlər,  
Mən öz torpağında yaşamalıyam,  
Bir də gəlməsinlər bizi düşmənlər,  
Vətən çox vacibdir torpaq anadır,  
Vətənin qədrini bilməmişik biz.  
Onun dünya qədər qiyməti vardır.”  
Deyərək qocaya baxdım diqqətlə,

Ayaqları buzdan şaxta vurmüşdu,  
Görünür vuruşub ermənilərlə,  
Üzündə iz yeri tam bitişmişdi,  
Sonra mən soruşdum olub keçəndən,  
Nə görmüş, eşitmiş o zamanları,  
Yenə tutub onun şikəst əlindən,  
Dedim bir az danış keçmişdən barı,  
O dedi:- mən daha unudanmaram,  
O gün biz dağları boranda aşdıq,  
Mənim nəvəm vardı o əziz balam.  
Sürüşdü qar üstə getdi dərəyə,  
Nə qədər axtardıq onu tapmadıq,  
Sonralar bildik ki, vəhşi erməni,  
Körpəni meşədə boğub asıblar,  
Zaman dara çəkdi ölürem dərddən,  
Hər yada düşəndə göz yaşım axır,  
Nə qədər vuruşduq ermənilərlə,  
Yadimdadır o gün çox şeylər vardır.”  
Deyərək qocanın bənzi qaçırdı.  
Hər sual verdikcə, hər soruşduqca,  
Ardı kəsilmədən hey ağlayırdı.  
- Bir şeydə yadimdən çıxmaz heç zaman,  
Deyərək sözünə başladı qoca,  
Biz dağı aşanda həmin o zaman,  
Bizimlə gəlirdi cavan bir qadın,  
Körpə uşaqlarla çox əlləşirdi,  
İki oğlan idi 4-5 yaşında,  
O həmin dövrədə ərini itirdi,  
Girov götürüldü həmin zamanda,  
Bir az aralandıq onlardan barı,

O vaxt kömək etmək çox çətin idi,  
Sonra mən itirdim dağda onları,  
Uzaqdan eşitdim qulaqlarımıla,  
Mənə təsir etdi avtomat səsi,  
Qayıdib boylandım, həmin o yola,  
Yaman çox pis idi düşmən gülləsi,  
Onlar güllələdi o uşaqları,  
Girov götürüldü həmin o qadın,  
Erməni faşisti kəsib yolları,  
Sərhəddi pozurdu Azərbaycanın.  
Qoca çox danişdi mən qulaq asdım,  
Xocalı harayı dözülməz idi,  
Mən onu öpərək bərk qucaqladım,  
Mənim də gözümüzden yaş töküldü,  
O dedi: Xocalı o zaman işgal olanda,  
Əmirova Xəzəngül Təvəkkül qızı,  
Onun ailəsinin bütün hamisini,  
Girov götürüldü həmin məqamda,  
Atası Əmirov Təvəkkülü isə,  
Erməni köpəklər benzin tökərək,  
Yandırdılar onu böyük həvəslə.  
Əliyeva Zoya Əli qızı vardi,  
150 adamla meşədə qaldı,  
Şaxtadan heç biri salamat qalmadı,  
Paşayeva Kübra Adil qızını  
Ermənilər aldı mühasirəyə onu,  
Götürdüler onu neçə bir sovgat,  
Başına açdlar min cür oyunu.  
Manafov Ali Ağami oğlu,  
Onunla qaçanlar iyirmi nəfər,

Mühasirəyə alıb ermənilər  
Qulaq-burunların tutub kəsdilər.  
Qoca danışdıqca mən yorulurdum,  
Nələr törətmüşdür o ermənilər.

\*\*\*

1992-ci il fevral ayında,  
366-cı moto alayla  
Birləşərək erməni quldurları  
Hücuma keçmişdir gecə qəflətən.  
Bir gecə çağında yüzlərlə insan,  
Uşaq, böyük, xəstə tələf oldular,  
Ev-eşik yandırdılar dünyalar qədər,  
Dağıldı hər yerdə salınmış yollar.  
63 nəfər uşaq öldürdü,  
Ölümə qərq oldu 106 qadın,  
Bunu yer üzündə eşitdi, gördü,  
Ən uzaq dövləti o Avropanın,  
Minlərlə ev yandı o zamanları,  
Uşaq baxçaları, kitabxanalar,  
28 ədəd qəbr daşları,  
Yorğan-döşşək nədir hey daşıdlar,  
Dəmir əşyaları, çörək qabı tək,  
Sadə qab-qacağı apardı onlar,  
Əsgərlər evləri talan etdilər,  
Əl altı nə vardi aparırdılar,  
Geyimlər, xalçalar gedirdi hər gün,  
Həyətdə nə vardi bütün mal qara,  
Şəxsi maşınları mənimşəyərək,  
Ermənilər daşdı vermədi ara,

Qızıl əşyaları boğaz örtüyü,  
200-dən çox soyuducu bu an,  
800-dən çox televizor, 7 ton düyü,  
Onlar daşıyırdılar yəqin acdlıqdan.  
Qaşıqdan, çengəldən demirəm hələ,  
Bahalı servislər, qızıl qaşıqlar,  
Onlar maşınlarla min cür əməllə,  
Hər gün, hər saat aparırdılar,  
Alay komandiri qərar verirdi,  
Bir nəfər qalmasın diri Xocalıda,  
Hər addım başında işkəncə gedirdi.  
Bura cəlb olurdu qadın, uşaq da,  
Erməni tərəfdən qətlə yetirilmiş,  
Uşaq, böyük, qadın həmin günləri,  
Tanınmamaq üçün parçalanırdı.  
Bəzən basdırılırdı torpağa diri,  
Təkcə Xocalıda 18 nəfər,  
Dirikən başını kəşmişdi onlar,  
30 nəfərin sinəsi yarılmış,  
Ordan çıxarılmış bütün cəsədlər.  
Buna imperiya deyirdi alqış.  
Kərimova Səidə o Qurban qızı,  
12 nəfərlə girov götürüldü,  
Onun uşaqları Tapdıq, Səadət,  
İradə, Nəzakət öldürülmüşdü,  
Erməni vəhşiləri öldürən zaman,  
Əvvəlcə işgəncələr tətbiq edərmiş,  
Sonra başlayarmış burun qulaqdan,  
Axırda da dərini soyarmış.  
Sərkərdələr haqda fikirləşəndə,



## Xocalı harayı

Görürsən tarixin ənənələrini,  
Başqadır erməni vəhşiliyində,  
Görülən tətbiqlər hər işgəncəni,  
7 min əhalisi olan Xocalı,  
Dağlıdı dünyaya silahsız bu an,  
Düşmən ermənilər, ruslar silahlı,  
İstifadə etdi 2 alaydan.  
10 kilometr Xankəndidən sağda yerləşən  
Qarabağ dağının ləp ətəyində,  
Ağdam-Şuşa yoluna üstə yerləşən,  
Balaca bir şəhər öz aləmində,  
Qarabağda yeganə aeroport vardı,  
Razi qalardılar gəlib-gedənlər.  
Uzaq qonaqların kəsməzdi arı,  
Buna çox paxılılıq etdi ermənilər,  
Xocalıya maraq artırdı hər gün,  
Qafqazın gözüyüdü bizim Xocalı.  
Oxuyun, öyrənin tarixin özünü,  
Genişdir Azərbaycan, onun torpağı,  
Strateji mövqeyə malik Xocalı,  
Gözü götürmədi Ermənistən,  
Dənizdən-dənizə torpaq xəyalı,  
Coşdu arzusunda ermənilərin,  
Xocalı əhalisinin yerləşdiyi yer,  
Tarixi yeridir söz ola bilməz,  
Onundur, doğmadır, heç kimin deyil,  
Heç kim bu faktlara söz deyə bilməz,  
Xocalı yaxınlığında abidələr  
XIV-VII-əsrə aid edillər.  
Xocalı-Gədəbəy mədəniyyətinin,

## Təhməz Tənha Şəmkirli

Abidələrivardı həmin əsrdən,  
Burada son birinci və ikinci vaxtdan,  
İllkin dəmir dövrü ilinə aid,  
Dəfn abidələri, daş qutu kirqanlardan,  
Hekollar kimi yaşayır bu gün.  
Həmçinin burada arxitekturalar,  
Məhşur abidələr yer tutur axı,  
1356-1357-ci illər yadigarı,  
XIV-əsrdən qalmış o xatirələr,  
Xocalı tarixi unudulmazdır,  
Bunu tam göstərir bütün xəritələr,  
Dünyada həqiqət, doğruluq vardır,  
Arxeoloji məqsədlə çox qazıntılar,  
Müxtəlif tarixli faktlar göstərir.  
Ev əşyalarına rast gəlmək olur,  
Minlərlə kəşf olunub Xocalı hər an.  
Bir yandan Xocalı tarixə dolur  
Xocalı vuruşur öz zamanından.  
Tapılmış faktlardan, abidələrdən,  
Assuriya şahı Adadnerinin,  
Adı yazılmışdır hələ köhnədən,  
Hər elin-obanın öz tarixi var,  
Sirlidir Qarabağ, möhtərəm Qafqaz,  
Qoy bilsin, öyrənsin baş qaldıranlar.  
Kimiłrə dar oldu o kiçik şəhər,  
Onlar məşqul idi arıcılıqla,  
Üzümçülüklə, heyvandarlıq bir peşə idi,  
Əkinçilik gedərdi çox iftixarla,  
Hər il sahələrdə əkin gedərdi,  
Şəhərdə toxuculuq fabriki vardı,

Çoxlu orta məktəb, 2 natamam,  
Məktəblər var idi gözəl diyarda,  
Var idi çayxana, mağazalar, hamam,  
İnsan yaşayırıdı razi miqdarda.  
Son zaman orda məskən salmışdı,  
Məhsəti türkləri bir qardaş kimi.  
Pənah gətirmişdi Özbəkistandan,  
Sonralar çox yaman peşman oldular,  
Buna mane oldu bizim Şimaldan,  
Ara qarışanda, o gün Xocalıda,  
9 ailə qaldı düşmən əlində,  
Evləri yandırıldı o qalmaqalda.  
2 uşaq yox oldu elə o gündə,  
Ermənilərdə belə bir qayda vardi,  
“Türkəm” deyənləri öldürdülər,  
Dilini çıxardaraq sonra asardı.  
Zaman dara çəkdi, tarix unutdu,  
Ermənilərə Türklər çörək verərdi,  
O çörək də ermənini yaman qudurtdı.  
O rus qardaşından çox şey öyrəndi,  
Sual vermişdilər Yerəvana bu an,  
Xocalını almaqda məqsədi nədir,  
Cavab vermişdir aeroporto almaq,  
Xocalı Əskəran yolunu açmaq,  
Qoymurdu Şimaldam silah daşımaga,  
Sonrada alayı müharibəyə qoşmaq,  
Müharibə törətmək geniş miqyasda.  
Erməni ruslarla şəhərə doldu,  
İmperiya geyindi cəllad libası,  
4 yandan Xocalı mühasirədə oldu,



## Xocalı harayı

Əməliyyata başladı, hərbi bu zaman,  
Birləşdi Rastovdan gələn alaylar,  
Başladı qırğınlar öz planından,  
Kəsildi hər yandan, bağlandı yollar,  
Bu zaman Qaradağın sakini olan  
8 nəfər öldürdü həbsxanada.  
Meyitlə dolmuşdur Xocalıda hər yan,  
Cəsədlə dolmuşdur o gün yollar da.  
Dünyada olmamış bu vəhşiliklər,  
Ermənilər tərəfindən tədbiq olundu,  
Nə qədər baş vermiş çox müharibələr,  
Saysaq görərik ki, bərabər yoxdur.  
Yenə ermənilərdən qoy misal çəkim,  
Əhmədova Xəzəngül Təvəkül qızın,  
Xocalı işgalı başlayan zaman  
Erməni dəstəsi həyasızlıqla,  
Görün nələr edib həmin o zaman,  
Həmin Xəzəngülün anası Rayanın,  
Bacısı Yeganəni 7-i uşaqla,  
Qətlə yetirmişdir vəhi ermənilər,  
Belə vəhşiliklər gəlməz ağıla,  
Çar Rusiyasının sərt siyaseti,  
Azərbaycan üçün etap-etapdır,  
Hər on ildən bir planla qəti,  
Azərbaycanda böyük qırğın salıblar,  
Erməni əliylə iş görən ruslar,  
Birinci Pyotrun türklər haqqında,  
Dediyi, yazdığını o vəsiyyətlər,  
Yerini yetirilir hər an vaxtında.  
1771-ci ildən himayəçi kimi,

## Təhməz Tənha Şəmkirli

Erməni ruslara dayı deyibdir,  
Həmin planları hey yada salıb.  
O türk dünyasıyla müharibədədir,  
Rusun alayları Azərbaycanda,  
Soyqırıım töötədi erməni əliylə,  
1990-ci ilin fevral ayında,  
Xocalı rusların vasitəsiylə,  
Yerlə yeksan oldu köhnə qaydada,  
Böyük rus qardaşın rəhbərliyiylə,  
Diri-diri insanlar yandırılırdı,  
Dərisini soyurdular hər bir insanın,  
Maşına bağlayıb bəzi şəxsləri,  
Bir qaba doldurub türklərin qanın,  
Yerəvana göndərdi hədiyyələri,  
Gözlər çıxardaraq kor edirdilər,  
Qulaq, burun kəsib həmin zamanda,  
Ölənlər haqqında hesab verirdilər,  
Belə şey olmayıb bütün dünyada.  
1918-1920-ci il soyqırımları  
1905-1906-ci illərdə təkrar,  
1948-1953-cü il soyqırımları,  
1988-1989-cu ildə o qanlı yanvar.  
Unutma oxucum, unutma sən də,  
Həmin o illərin ərəfəsində,  
Məhv oldu 3 million müsəlman xalqı.

Xocalı harayı

*Bütün terrorlar, qırğınlar rus ordusunun  
8 alayı ilə görüldü*

Siz ey dünya adamları,  
Filosoflar, tarixçilər,  
Qulaq asın mənə barı,  
Nələr edib ermənilər.  
Hansı dövlət müharibədə,  
Vəhşiliklə məşğul olub,  
Hansı dövlət yer üzündə,  
Başqasını viran qoyub.  
Baxın, Xocalıya baxın.  
Azərbaycanın o şəhəri,  
Viran qoyub ernmənilər.  
Qırıb töküb körpələr.  
Yadımdadır o vəhşilik,  
Rus ordusu nələr etdi,  
Erməniylə biz bilirik,  
Xocalını yeksan etdi,  
Misal çəkim qulaq asın,  
Ağlamasıń qoy analar,  
Bu sözlər yadda qalsın,  
Nə vəhşilik edib onlar,  
Xocalıda ilk zamanlar,  
Düşmən doldu o şəhərə,  
Elə bil ki ac canavar,  
Girdilər yanın evlərə,  
Axtarırkı qızıl paltar,  
Onlar yiğib şələ-şələ,  
Arabalarla daşıyırdılar.

Təhməz Tənha Şəmkirli



Bir ev vardi ləp qırqaqda,  
Kasib bir kəndli ailəsi,  
12 nəfərlik bir ailə  
Yaşayırdı orda-burda.  
Sökdülər tamam o evi,  
Yorğan-döşək, balış nə var,  
O acgöz, vəhşi erməni,  
Hərəsi bir şey apardılar,  
12 nəfər uşaq, böyük,  
Bir cərgədə düzüldülər,  
O faktları biz də gördük,  
Necə onlar gülлələdilər,  
Qan töküldü o dərədə,  
Sonra dərəyə atıldı,  
Hər bir adam benzin ilə,  
Tökülərək yandırıldı,  
Maşın geldi, ermənilər,  
Yüklədilər bir dağ kimi,  
Yorğan, döşək cox geyimlər,  
Dolduruldu yataq kimi,  
Çox getmədi yüksü maşın,  
Zasadaya düşdü bu an,  
Yerli bizim dəstələrlə,  
Səs saldılar dayan, dayan,  
Güllə yağıdı yağış kimi,  
Ermənilər töküldülər,  
Səs götürdü təpələri,  
Haray saldı bizimkilər,  
Güllələyib 10 nəfəri,  
Meyitlərin tökdü yerə,

5 nəfəri diri-dirı,  
Girov götürdürlər yenə,  
Hər tərəfdən rus alayı,  
Hərbi texnika gəlirdi,  
Salıb dünyaya harayı,  
Dağıdırkı bizimkilər.  
Göy üzündə qara bulud,  
Hər tərəfdə qorxu vardi,  
Elə bil ki gedirdi sud,  
Ermənilər aparırdı,  
Sabah tezdən xəbər gəldi,  
Rus ordusu köməyə gəlir,  
Bizimkilər kiçik dəstə,  
Hey irəliyə gedirdilər,  
Güç çatırdı bizimkilər,  
Boz yarganda dayandılar,  
Tökülüb ruslar, ermənilər,  
On nəfəri yaxaladılar,  
Atışma getdi 5 saat,  
İgidlər vuruşdu bu an,  
Bəs belə oldu həyat,  
Onlar çıxmadi yargandan,  
Top-tüfənglə rus ordusu,  
Atəşə tutdu onları,  
Dağıdırkı o korpusu,  
O Gorusdan gələn alay,  
Trafimov idi komandır  
Zabitlərə saldı haray.  
10 nəfər bizim əsgərlər,  
Axır ki təslim oldular,

## Xocalı harayı

Otuzadək ermənilər,  
Faşist kimi qırıldılar.  
Ancaq bizim əsgərlərdən,  
Girov düşənlər də oldu.  
Ermənilər girovları,  
İpla bağladılar tanka,  
Süründülər bir leş kimi,  
Cəsədləri qopa-qopa,  
Qol-qıçları dolmuş adı,  
Orda dərə təpələrdə,  
Hər yanda çox qan izləri,  
Qalmış idи daş-kəsəkdə.  
Vəhşiliyin sirlinə bax,  
Ürək vardi bizimkilərdə,  
O zülmətdə dayanaraq,  
Dözmüşdülər çox hünerlə,  
Parça-parça oldu onlar.

\* \* \*

Qoyun misal çəkim vəhşiliklərdən,  
Erməni gətirdi Azərbaycana,  
Ağır bir gündəydi bizim bu vətən,  
Millət torpağında batdı al qana,  
Xocalı genasıdi unudularımı.  
Dünya istəməyir həqiqət olsun,  
Bunu yaxşı bilir dünyada hamı.  
26 fevralıdı 1992-ci il.  
Xocalıdan yüzlərlə insan qırıldı,  
Onlar bilməyirdi harda gizlənsin,

## Təhməz Tənha Şəmkirli

Uşaq, böyük, qoca, əlsiz, ayaqsız,  
Körpünün altınə girmək istədi,  
Düşmən vəhşi idи tamam amansız,  
Təxmini 48 yaralı vardi,  
120 nəfəri onlar bu anda,  
Bəzisin çıxardıb kəsdilər başın,  
Çoxların dərisin soyurdu onlar,  
Var idи uşaqlar, cavan, qoca da.  
Körpünün ətrafi meyitlə dolu,  
Uşaq, böyük bəlkə yox idи sayı,  
Asılmış ağacdən qılcası, qolu,  
Onlar hamısı oldu erməni payı,  
Ermənilər burada gözləyirdilər,  
Xocalıdan gələn o insanları  
Hər yandan Xocalı bağlanmış idи,  
Nə çıkış var idи, nə də ki giriş,  
Geri qaçanlarsa güllələnirdi,  
Artıq kəsilmişdi hər gediş-geliş,  
Dünya çox amansız fani dünyadır,  
Nə səs verən vardi, nə də ki kömək.  
O rus imperiyasının planı vardi,  
Tamam Qarabağı ələ keçirmək,  
O qərar çıxartdı bütün sərhədlər,  
Güclü minalarla gediş kəsilsin,  
50 ildə keçsə o gözəl yerlər,  
Qaytarıb türklərə heç verilməsin,  
Bu gündə elə bir siyaset vardi,  
Qarabağ qaytarmaq mümkün deyildir,  
Hər gün səhbətlərin kəsməyir ardi,  
Xristian dünyası bunu istəyir.

*Terror aktları ermənilərin başımıza gətirdiyi  
oyunlar. XX əsr 80-90-cı illər*

80-ci ilin axırlarından,  
Başlandı terrorlar vətənə qarşı,  
Bunu təsdiq edir yüzlərlə insan,  
Bu gündə ağrıyrı ilanın başı,  
Erməni dövləti diasporların,  
Yardımı ilə maliyyələşirdi,  
Dünyanın müxtəlif ölkələrində,  
Başladı ardıcıl vəhşiliklərə,  
Terror təşkilatı Ermənistənən,  
Planlar çəkdilər öz arasında.  
Bütün ərazisi Azərbaycanın,  
Bura daxil oldu həmin planda,  
Dövlət səviyyəsində erməni xalqı,  
Dəstəklədi bunu bir qisas kimi,  
80-ci ildən işə başladı,  
Səs-səda götürdü bütün aləmi,  
Təcavüzkar, vəhşi erməni özü,  
Siyasət işlətdi bu zamanları.  
Dünya bu barədə desə də sözü,  
Onlar qaldırdılar xristiyanları.  
Bu addan istifadə edən erməni,  
Xristian-müsəlman məsələsi qoydu.  
Onlar ortalığa ataraq dini,  
Tapdı bu günə qədər vəhşilik yolu,  
Gəlin tanış olaq o terrorla,  
Hansı ki törədib qonşu hayeslər,  
Düzünü desək dünyada xalqa ,

Etiraf edəcək onlar bu günlər,  
16 sentyabr 1989-cu ildə,  
Tbilisi-Bakı marşrutunda olan,  
Sərnişin avtobusu həmin o gündə,  
Partladılmış idi terrorçularla,  
Onda həlak oldu 5 nəfər adam,  
Yaralanmış oldu 85 nəfər,  
Bu cür terrorlara mən inanıram ,  
Çünkü vəhşi idi onda ermənilər,  
18 fevral 1990-cı il,  
Yevlax- Laçın yolunun 105 km-də,  
Şuşa-Bakı marşrutu unudulan deyil,  
Avtobusu partlatdırılar həmin o gündə,  
11 iyul idi 1990-cı il,  
Tərtər- Kəlbəcər marşrutunda da,  
14 nəfər öldü, 30 yaralandı,  
Ermənilər avtobusa açıb əməli,  
Bu bir zərbə oldu Azərbaycana.  
Kompleks terrorların kəsmirdi arı,  
Moskva dəstəkləndi Yerevana.  
Həmişə ermənilər kömək alındı,  
Terror artırdı hər gündən günə,  
Qəsdlər davam etdi vətənə qarşı,  
Dünya inanmırı baxıb gözünə.  
İnsan itiridi bacı qardaşı,  
Gəlin yada salaq 10 avqustu,  
1990-cı il hələ yay idi,  
Tbilisi Axtan"la gedən avtobus,  
Erməni əliylə partladılmışdı.,  
Onda həlak oldu 21 nəfər,

30 nəfər isə yaralanmışdı,  
Bunu aşkar etdi hüquq orqanlar,  
Avenesyan, M. Tetevosyan gizlin qaçıdı.  
Şəmkir- Gəncə yolu marşrutunda,  
Həmin o günləri həmin zamanlar,  
Xanlar rayonunun Hagel kəndində,  
Yenə avtobusu partlatmışdilar,  
“Laz” markalı avtobus yenə də,  
Yandırılmış idi, var idi ölenlər,  
Həlak oldu bu an 17 nəfər insan,  
Sui-qəsd törətdi yenə ermənilər,  
Heç şey qalmamışdır o avtobusdan.  
30 noyabr 1990-ci il,  
Soyuq qış zamanı Azərbaycanda,  
Mənim heç yadımdan o çıxan deyil,  
Necə gurlayırdı millət Bakıda,  
Bundan istifadə edən ermənilər,  
Ayaq qoymuşdular hər ərazidə,  
Terrorlar artırdı həmin o günlər,  
Vətən torpağının hər sahəsində,  
Minlərlə terrordan mən yazmasam da,  
Oxuyun faktları tarixdə tapın,  
Çox şey aşkar olub bütün dünyada,  
Onlardan soruşun məlumat alın.  
09 yanvar idi 1991-ci ildə,  
Xankəndi aeroportu buna şahiddir,  
Onun yaxınlığında partlayış oldu,  
Onlarla adamlar məhv edilmişdir.  
Hər ay terrorların sayı artırdı,  
Ölümün miqdarı vermirdi ara,

Ermənilər düşmüşdür zoraklığa,  
Böhran bütümüşdür Azərbaycanı.  
Saymaqla qurtarmaz terrorun sayı.  
Hər yerdə erməni tökürdü qanı,  
Ölüm götürdü o tay, bu tayı,  
Gelin yada salaq, misal çəkək biz,  
9 yanvar 1991-ci ildə,  
Salatin Əsgərovanın ölümü haqda,  
Bakını onlarla qəzeti yazdı,  
3 nəfər terrorla öldürülmüşdü.

*Terror vasitəsilə uçuruldu 500 km dəmiryolu,  
18 abidə, 2 kilsə, 5 məscid, uğurlandı 2000 baş mal-qara*

12 fevralda 1991-ci ildə,  
Hər yanda gedirdi terror aktları,  
Düşmənlər artırdı şimalda şərqdə,  
Yəqin yetişmişdir müharibə vaxtı,  
“Maladyoj Azərbaycan”a qəzeti bu an,  
Salatin Əsgərovadan yazdı bir səhifə,  
3 nəfər qətlə yetirildi düşmən tərəfdən,  
İnsan oğlu gəldi hədəf- hədəfə,  
Terrorçu qrupun üzvləri vardi,  
A. Mıkrityan ilə Q. Petroyan barı,  
Onlarla birlikdə A. Maqasayan adlı,  
Cinayətə cəlb etdi qanun onları,  
30 may idi 1991-ci il,  
Mənim də yadımda qalıb o günlər,

### Xocalı harayı

Moskva- Bakı qatarı unudulan deyil,  
Necə partladıldı həmin o sərt il,  
Xasabyurt stansiyası buna sahiddir.  
11 olmuş yaralanmış 22 nəfər,  
Millət gecə çığı yuxuya getmişdir,  
Çoxları o günlər heç bilməmişdir.  
19 iyun 1991-ci ildə,  
Yevlax- Laçın yolu ərefəsində,  
Avtobus partladılmış çox faciələrlə,  
16 nəfər məhv oldu bu fəlakətdə,  
Bu vaxt 54- 59 sayılı hərbi avtomobil.  
“VAZ” 469-sayılı hərbi maşından,  
Atəşə tutulmuş unudulan deyil,  
Orda həlak oldu 40 nəfər insan,  
Nə tutulan vardi, nə cavab verən,  
O zaman rayonlarda yox idi rəhbər,  
Nə nəzarət vardi, nə bir söz deyən,  
Azad hərəkət etdi bu an ermənilər,  
Meydan oxuyurdu gəib-gedənə,  
Talan edirdilər Xocalını onlar,  
Vətənin hər yerdə var-dövlətinə,  
Maşınlarla daşıyb aparırdılar.  
31 iyun 1991-ci ildə.  
Dağıstan elinin ərazisində,  
Moskvadan Bakıya qatar gələndə,  
Ermənilər partladıb stansiyada,  
İnsan qırılmışdır bəlkə yüzlərlə,  
Qətl törətdilər vəhi düşmənlər,  
Onlar ruslar ilə verib əl- ələ,  
Olmaç faciələr törədirdilər.

### Təhməz Tənha Şəmkirli



02 avqustda Hadrud rayonunda  
Dolanlar kəndində axşam çağları,  
QAZ-53 markalı maşını bu anda,  
Partlatmışdır onlar o zamanlar,  
8 sentyabr 1991-ci il,  
Yevlax -Laçın yolu axşam çağında,  
O günü partlayış unudulan deyil,  
Çoxlu insan öldü o avtobusda,  
Ermenilər olan böyük bir dəstə,  
Yaraqlı-yasaqlı silahlar ilə,  
“Ağdam- Xocavənd” avtobusunu da,  
Atəşə tutdular güclü dəstəylə,  
5 nəfər ölümlə qurtardı bu an,  
Burda Xaçaturyan Volodi vardi,  
Yeremyan Saro, Çalyan Şaşa, Arustamyan,  
Onlar terror işi quraşdırırırdı.  
Bu bir dəstə idi həmin o zaman,  
26 sentyabr 1991-ci il,  
Yevlax- Laçın yolunun yaxınlığında,  
VAZ 2106 markalı maşını,  
Ermənilər partlatdı adı inadla,  
1991-ci ildə belə təxminən,  
220 faktı göstərmək olar.  
Üz-üzə gələrək ermənilərdən,  
120 avtobusu partlatmışdır,  
Böhran bürümüşdür Azərbaycanı,  
Ermənilər terrorla qələbə qazandı.  
400 nəfər insan həmin zamanı,  
Öldürülmüş idi həmin o vaxtı.  
500 nəfər terrorçu qrupada,

Erməni tərəfdən istirak edirdi,  
Onlar məlumatı həmin o anda,  
Yerəvana elə bil plan verirdi  
Minlərlə qəzalar şərh etdi onda.  
Yollar dağıdıldı körpülər uçdu,  
Min cür hiylələri eldə, obda,  
Erməni minlərlə evlər uçurdu,  
Onlar 69 qol- qılça kəsdi,  
120 nəfərin dərisi soyuldu.  
Xaricdə satıldı insan cəsədi,  
Minlərlə insana hiylə quruldu,  
10 avqustda 1990-ci il,  
Qruppa erməni diasporları,  
Milyon hesab ilə pul keçirdilər,  
Şimaldan gətirib çox silahları,  
Terror qrupları tətbiq etdilər,  
Xocalıdan başlayıb o terrorçular,  
Xarici səxslərlə dəstə düzəltdi,  
Minlərlə nayomnik gətirib onlar,  
Onlara Moskva göstəriş verdi.  
Gündən günə artdı terror dəstələr,  
Doldu hər yrinə Azərbaycanın.

*Erməni terrori ilə dağıldı 5 stansiya, 82 avtobus, 9 avtomobil, mindən çox ev, 400 nəfər insan və s..*

Yerəvana gələn qara ərəblər,  
Moskvadan aldı nayom haqqını,  
1992-ci ilin fevralı idi,  
Xocalı şəhərinin bir küçəsində,

Dairəvi durmuşdur 20 əsgər,  
Avtomat, qumbara, əl də belində,  
Nə issə dairədə vurub gülürler,  
Farağat dayanıb qara əsgərlər,  
Onlara yaxınlaşış general Poqosyan.  
Soruşdu onlardan işlər barədə.  
Birinci məruzə edərək bu an,  
Futbol oynayıraq, yoldaş general,  
Türkün başlarıdır siz də qoşulun,  
Deyərək üç başı göstərdi barı.  
Bu an yaxınlaşdı general Poqosyan,  
Hər başa bir təpik vurdur yaramaz,  
-Türklərin başıdır deyib bu zaman,  
-Dedi: ölcəkdir hər türk belə qalmaz.  
Dənizdən-dənizə hamısı bizimdir,  
Türkün torpaqları bizə qalacaq,  
Dünyada ən güclü ermənilərdir,  
Ölkələr bu sırrı bizə açacaq,  
-Deyərək Poqosyan zarafat etdi,  
Hamı gülüsdürələr bir nəfər kimi,  
Belə hadisələr çox oldu o vaxt,  
Köçəryan hər yerdə başda çəkərdi,  
Prezident səxsən girov düşəndən,  
Sirli kabinetində baş da kəsirdi,  
Dedi, mən doğuldum o Qarabağda,  
Dəqiq tanıyıram bütün yerləri,  
Hər kənddə, hər eldə, hər qəsəbədə,  
Qaldırın terrora bütün milləti,  
Bəli, belə oldu Qarabağda rəhbər,  
Onun vəhşiliyi qəti idi qəti.

Bu gün də Avropa türk dünyasını,  
Hədə qorxu gəlib qorxuya salıb,  
Onlar sixışdırıb müsəlmanları,  
Açıq ermənilərin qaydına qalır,  
Gərək oyansınlar müsəlman xalqı,  
Bunlarda nə birlik, nə inkişaf var,  
Gəlin fikirləşək bu gün sabahı,  
Bizi yeməsinlər ayı, canavar,  
Erməni soykənən o çürük ağac,  
Bir gün öz qanına boyanacaqdır,  
Erməni milləti qalan günü ac,  
Türkə əl atacaq yalvarıb axır,  
Zaman göstərəcək bu həqiqəti,  
Bizim torpaqları zəbt edən dövlət,  
Görəcək özündə adı nifrəti.  
XX əsrin bu böhtanları,  
Üzə çıxacaqdır bir zaman yenə,  
İstərdim mən görüm müsəlmanları,  
Bir olmaq yolunda öz aləmində.  
Gəlin nəzər salaq o terrorlara,  
Nələr gəldi o gün başımıza axı,  
Siz baxın oxucum o oyunlara,  
Moskva göstəriş verib onlara,  
22 iyun idi 1993-cü il,  
Tərtər rayonunda olan partlayış,  
Rusiya bunlara edirdi alqış,  
30 avqust 1993-cü il,  
Tərtər rayonunun ərazisində,  
“ZİL” markalı maşın partladılmışdır,  
Həmin o günləri, həmin o ildə,

Vətən torpağının hər bölgəsində  
Belə terrorların sayı atrmışdır,  
-18 mart idи 1994-cü il,  
Xankəndinin səmalarında  
Hərbi bir təyyarə İrana məxsus,  
Vurulmuş 45 nəfərlik insanla,  
Buna mətəl qalan o günləri rus,  
Yalandan vətənə qurmuşdu tələ,  
19 mart idи 1994-cu il,  
Metroda olan erməni terroruna  
Bakı metropoliteni özü şahiddir,  
13 aprel ayı 1994-ci il,  
“Moskva-Bakı” qatarına baxın,  
Necə hücum çəkdi terroristlər bil,  
Həyatına qəsd olundu 45 insanın,  
-03 iyul ayı 1994-ci il  
Bakinin “Gənclik” metrosunda,  
“28 may” və başqasında,  
Terror aktı vaxtı göstərdi özün,  
İnsanlar məhv oldu o partlayışda,  
Saymaqla qurtarmır terror haqqında,  
Bir deyil 5 deyil o vəhşiliklər,  
Bu bir faktor kimi gedir dünyada,  
İndi də əl şəkmir qonşu ermənilər,  
Nə qədər yazsaq da, pozsaq da barı,  
Xristian dünyası eşitmır bizi,  
Onlar tanımlırlar müsəlmanları,  
Həmişə eynidir rəmzi,  
Gəlin birgə olaq siz ey xalqımız,  
Gərək təkləməsin erməni bizi.

Mən özüm danışdım Xocalıdan,  
O mənə danışdı vəhşiliklərdən,  
Ağladı, göz yaşı axdı alnından,  
Dedi: nə günlərə qalmışdır Vətən.

O gecə biz endik qarlı dağlardan,  
O günlər çəmənlər dağlar ağladı,  
Uşaq, qoca, cavan, yaralılardan,  
Bizə baxıb yollar, kollar ağladı.

Buz zülmət içində endik dərəyə,  
Duman örtdü bizi ağ yorğan kimi,  
Dilimiz yox idi bir söz deməyə,  
Dərd qəm götürmüştü bütün aləmi.

Uşaqlar, böyüklər, xəstə qocalar,  
Bəzisi soyuqdan buza döndürdü,  
Artıq dərələrdə ağ canavarlar,  
İnsana cumaraq, cırıb yeyirdi.

Nə çörək var idi, nə düz, nə yemək,  
Qadınlar, kişilər, körpə uşaqlar,  
Bəzən soyuq, buzlu qara düşərək,  
Güclə qar altında tapılardılar.

Sərhəd bilinmirdi, hardadır görən,  
Hamı can atındı vətənə sarı,  
Çətinlik çəkirdik sıx meşələrdən,

Fikirimiz o idi tapaq yolları.

Açıq eşidilirdi gülə səsləri,  
Ermənilər vururdı dalda qalanı,  
Meşəni götürüdü uşaq səsləri,  
Erməni vəhşıydi, içirdi qanı.

Vətən görünmürdü uca dağlardan,  
Can atdıq görməyə doğma diyarı,  
Hələ gecə idi, sökülməmiş dan,  
Biz aşdıq əyilməz uca Boz dağı.

Bu ölüm, bu qırğıın yüzlərlə qaçqın,  
Səpələnmiş halda bir alay kimi,  
Nə qədər var idi, ölen bir baxın,  
Yamaclar dolmuşdur bir qala kimi.

Bu gün nəzər salsaž həmin yerlərə,  
Ağac altda qalib insan cəsədi,  
Meyitlərlə dolmuş o dağ, o dərə,  
Sizə göstərəcək o cəsədləri.

Heç yaddan çıxarmaz insan o günü,  
Necə gəldik çıxdıq ana torpağa,  
Çoxları torpağa tutub üzünü,  
Dualar etdilər o bir Allaha.

Deyirlər olmasa su yer üzündə,  
Göz yaşı doldurər okeanları,  
Təbiət məhv olub tamam itəndə

İnsan yurd salacaq təzədən barı.

Bu qədər insanlar məhv oldu getdi,  
Məgər bu genosid deyilmə Allah,  
Erməni vəhşi tək hərəkət etdi,  
Bizə nə deyəcək, gələcək sabah.

Onu bayram saydı rus imperiyası,  
Vəhşi erməniləri terror saymadı,  
Bu gün də geyərək cəllad libasın,  
Qan içdi nə qədər yenə doymadı.

Qoca ağlayırdı mən soruşduqca,  
Bir əli yox idi, sinəsi dağlı,  
O mənə baxırdı hər soruşduqca,  
Yox idi əlində 3-4 barmağı,  
Dedi şaxta vurdu dağdan aşanda.

Sən Xocalı! Ey qardaşım,  
Ey mənim gözəl sirdaşım.  
Baxıb sənə yanır sinəm,  
Onu bil ki, mən səninləyəmə.

Axdı gecə gündüz qanın,  
Düşməndə olmadı aman.  
Qucağında uşaqların,  
Acı güllə yarasından  
Olmadı düşməndə vicdan.

Axdı qanın sular kimi,  
Söndü muradın, mətləbin,  
Getdi əldən şan-şöhrətin  
Nəfəs aldın dərin-dərin,  
Qurbanı oldun vəhşilərin.

Ömrün boyu zəhmət çəkdin,  
Oğul,-qız böyütdün sən,  
Torpağında kotan əkdin.  
Bu gün sel axır gözündən,  
Sənə baxır bu gün çəmən.

Niyə dostlara inandın,  
Torpağının qüdrətinə,  
Yaşamağa sən can atdın,  
Sadiq qaldın millətinə,  
Hər sazına, söhbətinə.

Vətən dedin, odur andın,  
Sən ey Xocalı dayımız,  
Zəbt olundu torpaqların.  
Töküldü axdı qanımız,  
Zəif oldu vicdanımız.

Qulaq asdın hər söhbətə,  
Aldatdılardə səni axı,  
Sən inandın yalanlara,  
İtirdin sən dostlarını,  
Körpələri, uşaqları.

Dünya görmüş Azərbaycan,  
Səni hələ unutmayıb,  
Gələcək yəqin zaman,  
Həqiqəti bir gün tapıb.  
Xocalı da olar azad.

Oğul-qızın itirmisən,  
Oyun açdı o vəhşilər,  
Fevralın 25-dən,  
Cumdu gecə ermənilər.

Nə günlərə qaldı vətən.  
Sən çəkdiyin haray bu gün,  
Doğma oğul, qız səsidi,  
Odur yaxşı düşün özün,  
Oğulların zəncirdədir.

Haray saldı dağ-dərələr,  
Ölənə bax, qalana bax,  
Atəş açıb ermənilər,  
Yoxdur itənlərdən soraq.  
Zülmətdədir o Qarabağ,

Hardan gəlir o haraylar,  
Sinəsindən yaralanan,  
Yandırılan o uşaqlar,  
O dərisi tam soyulan,  
Xəbər yoxdur qadınlardan.

Yandı evlər, yandı aləm,  
Etibarsız çıxdı oğlun,  
Çox deyirdin mənəm-mənəm,  
Tələb etdin, hani qanun.  
Haqsızlıqla sən üzləşdin.

Saysız hesabsız meyitlər,  
Təpələrdə qalaq-qalaq,  
Vəhşi kimi ermənilər,  
Qırırdılar oylaq-oyaq,  
Gəlin biz də vəhşi olaq.

İnsanların sümüyündən,  
Ermənilər oyun qurdı,  
İnsanların cəsədindən,  
Xariclərə çox pay qoysdu,  
Nə yemədi, nə də doydu.

Qol-qıcıını kəsirdilər,  
Qulaq, burun cırırdılar,  
Həmin quduz ermənilər,  
Silahları alırdılar,  
Var-dövləti yiğirdılar.

Darıxma sən ey Xocalı,  
Hər əmələ qoşa getdik,  
Sən əlinin tək vüsəli,  
Bu gün səni biz itirdik,  
Yenə səni görəcəyik.

Qartal kimi oğulların.  
Qəhrəman qızların vardır!  
Qərarı olsa iqtidarin,  
Xalq ayağa qalxacaqdır!  
Bu xalqımın qərarıdır.

\*\*\*

Sən Xocalı, sən Xocalı,  
İtirmə qəlbində sözü,  
Dücmən unudub Allahı,  
Kor olsun onların gözü.

Səndə böyük hünər vardır,  
Dözmüsən cətinliyə,  
Sən Xocalı adın vardır.  
Yandın vətən deyə-deyə.

### Xocalı harayı

Hər daşında, torpağında,  
İgidlərin qanı vardır,  
Qan izləri hər yolunda,  
Bizi dəhşətə aparır.

Zalim düşmən quduzlaşış,  
Uşaq, böyük o qanmadı,  
Minlərlə qol-qılçɑ çapıb,  
Qanın içdi heç doymadı.

Mən də adı bir oğlanam,  
Sən ey Xocalı qardaşım,  
Məndə yaranıbdir inam,  
Dağlarından gedim aşım.

Qondu sinənə ruzigar,  
Qış gecəsi tilsim oldu.  
İmpériyadan o alaylar,  
Bir gecədə şəhərə doldu.

Bəs niyə gücün çatmadı,  
Haray saldın dağa-daşa,  
Nə isə gələn olmadı,  
Demədin dosta-sirdəsha.

Üfüqlərin qara geydi,  
Hünər tapılmadı səndə,  
Rus, ernəni birləşmişdi,  
Uzandılar səngərində.

### Təhməz Tənha Şəmkirli

Sən Xocalı təpələrin,  
Doldu meyitlərlə o gün,  
Çöldə qaldı körpələrin,  
Nə qıсадır o ömrün.

Faşistlərdən yazır qələm,  
Gözlərimdə sellər axır.  
Sən Xocalı demə mənəm,  
Hər düzündə cəsəd yağır.

Sən Xocalı heç darixma,  
Ağlamasın dağ-dərələr,  
İnanıram mən xalqıma,  
Cavab alar ermənilər.

Azərbaycan çox allandı,  
Ona-buna qardaş deyib  
Ruslar bizi tapdaladı,  
Var-dövləti bizdən alıb.

70 il qanımızı içdi,  
Axıdı heyf çaylıar kimi,  
Moskva “sağ ol” demədi,  
Hanı o dostluq həmdəmi.

Sınamadıq gücümüzü,  
İmpériyaya biz inandıq,  
Dinləməyib sözümüzü,  
Düşmən oldu hər an açıq.

Xocalı harayı

Bir ordumuzvardı ki,  
Düşmən bəli xar olsun,  
Xocalı genasidi,  
Ermənilərə ar olsun.

Qoy sağ olsun özümüz,  
Açıq olsun gözümüz,  
Birgə olsun sözümüz,  
Tanrı bizə yar olsun.

Xocalın harayı,  
Yer üzünə yayıldı,  
Müsəlmanlar oyandı,  
Tanrı bizə yar olsun.

Aran bizim, dağ bizim,  
Vətən bizim, bağ bizim,  
Mənim qəlbim, əzizim,  
Tanrı bizə yar olsun,

Vaxt gələcək bir günlər,  
Öləcək sürünenlər,  
Oyanacaq igidlər,  
Tanrı bizə yar olsun.

Çörəyimizi yeyənlər,  
O vəhşi ermənilər,  
Bir gün ac Öləcəklər,  
Tanrı bizə yar olsun.

Təhməz Tənha Şəmkirli

Xocalı genosidi,  
Bizə böyük bir dərsdi,  
Demə gəldi gedərdi,  
Tanrı bizə yar olsun.

Gəlin birləşək barı,  
Bir tutaq yumruqları,  
Qaytaraq torpaqları,  
Tanrı bizə yar olsun.

5m

Təhməz Tənha Şəmkirli (Ahyev)  
Xocalı harayı  
Bakı - "Avropa" -2010

Yığılmağa verilmişdir 12.03.2010.  
Çapa imzalanmışdır 10.04.2010.  
Formatı 84x108/<sub>32</sub>, həcmi 8 ç. v.

"Avropa" nəşriyyatı

Azərbaycan Milli  
Kitabxanası

Axf-254318

